



BİNƏQƏDİ

BAKİ-2015 İLK
AVROPA OYUNLARI
İLƏ ƏLAQƏDAR 1 İYUL
2014-cü İL TARİXİNDƏN
"TƏMİZ BİNƏQƏDİ"
LAYİHƏSİNƏ START
VERİLİB

№30 (74) | 8 avqust 2014

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

Əməkdaşlıq müxtəlif sahələr üzrə genişlənir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də İran İslam Respublikasının rəhbəri və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılığı ilə nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin uğurlu inkişaf etdiyini vurğulamışdır. İran İslam Respublikasına rəsmi səfərini və İran rəhbərləri ilə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərin ikitərəfli əlaqələrimizin genişləndirilməsinə yeni təkan verdiyini qeyd etmişdir. Ölkələrimiz arasında əməkdaşlığın siyasi, iqtisadi, mədəni və digər sahələrdə yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasında müzakirə ediləcək məsələlərin bu əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etmişdir. Prezident İlham Əliyev İran İslam Respublikasının rəhbəri və informasiya texnologiyaları naziri Mahmud Vaezinin ölkəmizə səfərinin də uğurlu keçəcəyinə ümidvar

olduğunu bildirmişdir.

Nazir Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhani-nin salamlarını dövlətimizin başçısına çatdırmışdır. O, Prezident Həsən Ruhani-nin Azərbaycanın dövlət başçısı ilə Davosda və Teh-randa keçirdiyi görüşləri məmnunluqla xatırladığını demişdir. Mahmud Vaezi ötən səfərləri zamanı Azər-baycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərini böyük ehtiramla xatırlamış, Bakıda inanılmaz inkişafın şahidi olduğunu və ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğulamışdır.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, nəqliyyat, neft daşımaları, gəmiqayırma, ticarət, bank sektoru, elm, idman və digər sahələrdə inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhani-nin salamlarına görə minnətdarlığını bildirmiş, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etmişdir.

Prezident İlham Əliyev: "Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik"

Silahlı Qüvvələrin Ali Baş Komandanı Ağdamdakı "N" sayılı hərbi hissədə olmuşdur

Avqustun 6-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdamdakı "N" sayılı hərbi hissəyə gəlmişdir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport vermişdir.

Təmas xəttində yerləşən bu hərbi hissədəki şəraitlə tanışlıqdan sonra Ali Baş Komandan İlham Əliyev komanda müşahidə məntəqəsindən düşmənin mövqelərini izləmişdir.

Sonra Prezident döyüş tapşırığını yerinə yetirərkən xüsusilə fərqlənmiş bir qrup hərbciyə qiymətli hədiyyələr təqdim etmişdir.

Dövlət başçısı hərbcilərlə görüşmüş və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış etmişdir. Cəbhə xəttində Azərbaycanın üstün mövqeyindən danışan Ali Baş Komandan demişdir: "Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadıqdırlar. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Biz bundan sonra da öz döyüş potensialımızı artıracağıq. Hazırda Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir



ki, biz istənilən vəzifəni icra edə bilirik.

Son vaxtlar həm Azərbaycanda müasir silah və texnika istehsal olunur, eyni zamanda, xarici mənbələrdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir qurğular əldə edilə bilər. Ordumuzda ən güclü artilleriya qurğuları vardır. Böyük dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar – bütün bunlar bu gün Azərbaycan ordusunun potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən obyektə məhv

edə bilər. Bunu biz də bilirik, Azərbaycan xalqı da, düşmən də bilməlidir. Bu gün ancaq Azərbaycan dövlətinin siyasəti sayəsində bölgədə sabitlik, hələ ki, təmin edilir. Azərbaycan sabitləşdirici ölkədir. Biz bu gün öz imkanlarımızı artıraraq daha da güclü orduya malik oluruq və bu ordu istənilən vaxtda istənilən vəzifəni icra edə bilər".

Azərbaycanın iqtisadi, siyasi və mədəni resurslarından danışan Prezident İlham Əliyev daha sonra demişdir: "Biz güclü hərbi potensiala maliklik. Artıq bu, müxtəlif vaxtlarda nümayiş etdirilib. Hərbi təlimlərdə və paradda bizim texnikamız nümayiş etdirilib. Amma bizim ən böyük gücümüz əsgərlərimizin

cəsarəti, vətənpərvərliyidir. Bu gün Azərbaycanda elə gözəl gənc nəsil yetişib ki, onların hamısı Ali Baş Komandanın əmrini gözləyir. Son hadisələr də bunu göstərir. Hətta hərbi işindən kənarında olan insanlar da öz fikirlərini, istəklərini bildirirlər, könüllü olaraq cəbhə bölgəsinə getmək istəyirlər. Bu, məni çox sevindirir və onu göstərir ki, Azərbaycanda vətənpərvərlik ruhu yüksəkdir. Mədəni üstünlük bizim tərəfimizdədir. Ermənistandan isə son hadisələrdən sonra əhali kütləvi köçə başlamışdır".

Dövlət başçısı çıxışını Azərbaycanın qəti mövqeyini vurğulamaqla bitirmişdir: "Mən hərbi hissələrdə tez-tez oluram. Təmas xəttində də,

bu bölgədə də, digər mövqələrdə də olmuşam. Bir daha demək istəyirəm ki, mənə operativ məlumat verilir. Ancaq bu gün gəlmişəm ki, sizinlə birlikdə bu səngərlərdə olum, sizə öz sözlümü deyim və Azərbaycan xalqını buradan əmin edim ki, Azərbaycan ordusu Azərbaycan dövlətini qoruyur və öz məqsədinə çatacaq. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik".

Sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev operativ müşavirə keçirmişdir.

Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilmişdir.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını vermişdir.

"Biz hər il, demək olar ki, bir kiçik şəhər yaradıırıq"

Avqustun 6-da Prezident İlham Əliyev Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında iştirak edib.

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri də ölkədə həyata keçirilən siyasətin müsbət nəticələrinin hər bir vətəndaşın həyatında öz əksini tapması, insanların rifah halının yaxşılaşmasıdır. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına əsasən, Ermənistanın hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşən vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması və bu sahədə təsirli tədbirlərin görülməsi diqqət mərkəzinə

də saxlanılır. Bu da, təbii ki, Azərbaycanda sosial sahədə vəziyyətin daha da yaxşılaşmasını xarakterizə edən mühüm parametrlərdən biridir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində "bir dəfə də olsun çadır düşərgəsinin qalmayacağını" bildirən Prezident İlham Əliyev verdiyi vədə əməl edib. 2007-ci ilin dekabrında ölkədəki sonuncu çadır düşərgəsi tarixə qovuşub. Ötən müddətdə çadır düşərgələri ləğv edilərək məcburi köçkünlər üçün bütün infrastrukturuna malik yeni qəsəbələr salınıb. Onlardan biri də Ağdam rayonunda məcburi köçkün ailələri üçün salınan yeni qəsəbədir.

Qəsəbə Ağdam rayonundan olan 632 məcburi



köçkün ailəsi üçün nəzərdə tutulub. Bu, qaçqın və məcburi köçkünlər üçün salınmış 83-cü yaşayış kompleksidir.

70 hektar sahəni əhatə edən qəsəbədə 632 mənzillə yanaşı, 440 yerlik məktəb, 50 yerlik uşaq bağçası, inzibati

bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası da inşa olunub. Qəsəbənin elektrik enerjisi, içməli su və qaz

təchizatı ilə bağlı hərtərəfli iş aparılıb. Buraya Ağdam rayonunun Dörd yol adlanan ərazisində ağır şəraitdə yaşayan 3100 ağdamlı məcburi köçkün köçürüləcək.

Yeni qəsəbə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Görüşdə çıxış edən dövlətimizin başçısı demişdir: "Ağdam rayonunun əhalisi indi 190 min nəfərdir. Onlardan 90 mini artıq Ağdam rayonunda məskunlaşmışdır. Bu, çox sevindirici haldır. Çünki vaxtilə bu qəsəbələr yaradılması o məqsədi güdürdü ki, sakinlər öz kəndlərində yaşaya bilməsələr də, Ağdam rayonunda yaşasalar, doğma

kəndlərinə daha yaxın olarlar.

Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin həlli üçün böyük vəsait ayrılır. Qaçqınlara, köçkünlərə ayrılan vəsait artır. Hər il ancaq tikinti işlərinə 300 milyon manat vəsait ayrılır ki, bu vəsaitdən istifadə edilərək qəsəbələr salınır və son illərdə hər il on azı 20 min köçkün yeni evlərə köçürülür, onların şəraiti yaxşılaşır. Yəni, bir sözlə, biz hər il, demək olar ki, bir kiçik şəhər yaradıırıq və bunu davam etdirəcəyik. Əminəm ki, növbəti illərdə bu proses daha da sürətlə gedəcək. Çünki ölkəmizin maliyyə vəziyyəti yaxşıdır, yaxşılaşır və ən ağır vəziyyətdə yaşaya bilməsələr də, Ağdam rayonunda yaşasalar, doğma

• CƏMIYYƏT

3



"Təmiz Binəqədi" layihəsinin bir ayı tamam oldu

• TƏMİZ BİNƏQƏDİ

4



Layihə çərçivəsində iməciliklər təşkil olunur

• SOSIAL

5



Binəqədi gəncləri "Təmiz Şəhər" ASC-də olmuşlar

• İDMAN

7



Binəqədi təmsilçiləri Avropa çempionatına hazırlaşır

Dövlətimizin başçısı Türkiyə xalqına minnətdarlığını bildirmişdir

Avqustun 3-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Türkiyənin Baş naziri son günlər cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin mövqelərimizə hücumlarının qarşısını alarkən Azərbaycan hərbi qulluqçularının həlak olması xəbərindən dərinədə kədərləndiyini bildirmiş və bununla əlaqədar öz adından və Türkiyə xalqı adından

Azərbaycan Respublikasının Prezidentinə, xalqımıza və şəhidlərin ailələrinə başsağlığı vermişdir.

Dövlətimizin başçısı başsağlığına və göstərilən diqqətə görə öz adından və Azərbaycan xalqı adından Türkiyənin Baş nazirinə və Türkiyə xalqına minnətdarlığını bildirmişdir.

Söhbət zamanı Prezident İlham Əliyev Baş nazir Rəcəb Tayyib Ərdoğanı son günlər təmas xəttindəki vəziyyətlə bağlı məlumatlandırmışdır.

Ulu öndərin xatirə-kompleksi yaradılır

Avqustun 6-da Prezident İlham Əliyev Bərdə şəhərində yeni salınan Heydər Əliyev parkında görülən işlərlə tanış olmuşdur



Ölkənin ümumi inkişaf tempinə uyğun olaraq sürətlə müasirləşən və gözəlləşən Bərdə şəhərində yeni park-bulvar kompleksi tikilir. Ulu öndər Heydər Əliyevin adını daşıyacaq bu kompleks ölkənin regionlarında salınmış ən böyük mədəniyyət və istirahət mərkəzlərindən birinə çevriləcək. Uzunluğu 1500 metr olacaq park-bulvar kompleksi ilkin mərhələdə 40 hektar ərazini əhatə edəcək və gələcəkdə daha da genişləndiriləcək.

İnşaat işləri aparılarkən Bərdənin qədim tarixini özündə yaşadan abidələrə xüsusi həssaslıqla yanaşılıb. Belə ki, Tərtər çayının yatağında göl və şalalələr yaradılarkən VII əsrə aid nadir tarixi tikilinin qalıqları qorunub saxlanılıb. Hazırda iki istiqamətdən həmin abidəyə asma körpü çəkilir. 14 fəvvarənin bir-birinə körpülər vasitəsilə birləşdirilməsi parkın ecazkarlığını daha da artıracaq.

Ulu öndər Heydər Əliyevin kompleksdə ucaldılacaq abidəsinin yerləşdiyi 4 min kvadratmetr ərazidə qranit örtüklü monument yaradılır, 5 fəvvarədən ibarət yeni kompleks salınır. Bütövlükdə park-bulvarda 16 min kvadratmetr qranit işləri görülməkdir.

Parkın giriş qapısı da öz əzəməti ilə diqqəti cəlb

edir. Eni 36 metr, hündürlüyü 12 metr olan qapı milli memarlıq üslubunda ucaldılıb. Yeni tikiləcək mədəniyyət sarayına da 3 istiqamətdən giriş qapıları qoyulub. Burada keçiriləcək müxtəlif tədbirləri nəhəng monitor vasitəsilə izləmək mümkün olacaq. Park-bulvara üz tutanların istirahətinin mənalı təşkil üçün 1000 tamaşaçı yeri olan süni örtüklü stadion, geniş ərazidə uşaq əyləncə mərkəzi, ana-uşaq kafesi, ikimərtəbəli çay evi, istirahət köşkləri, ticarət və işə obyektləri, 1,2 kilometr uzunluğunda velosiped yolu, 300 yerlik avtomobil dayanacağı yaradılır.

Parka 27 kilometr uzunluğunda yeni su xətti çəkilib, İtaliya istehsalı olan 460 işıq dirəyi, 10 ədəd relyef-birləşdirici pilləkən quraşdırılıb. Həmçinin 21 hektarda yaşıllaşdırma işləri aparılıb, 6 minə qədər ağac və bəzək kolları əkilib.

Gələcəkdə parkın daha da genişləndirilməsi, 30 hektar ərazidə təbii göllərin yaradılması, Tərtər çayı boyunca bulvarın ümumi uzunluğunun 4,3 kilometrə çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev park-bulvar kompleksinin tikintisi ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir.

Yüksək mənəvi dəyərlərə sadiqlik örnəyi

Ulu öndər Heydər Əliyev 2001-ci il 13 avqust tarixli bəyanatında milli-mənəvi dəyərlərin qorunması zərurətini önə çəkmişdir

XXI əsrin başlanğıcı bütövlükdə dünya siyasətinin transmilliləşməsi, qloballaşma proseslərinin geniş vüsət alması dövrü kimi səciyyələnir. Bununla belə, hər bir xalqın milli özünəməxsusluğunun qorunub saxlanması zərurətindən irəli gələn, lokalizasiya adlandırılan əks cərəyan da özünü qabarıq göstərir. İndi ayrı-ayrı dövlətlər milli ənənə və dəyərləri sarsıdan kütləvi mədəniyyət stereotiplərinə qarşı çıxır, müxtəlif beynəlxalq təşkilatlar milli-mədəni suverenliyin yad təsirlərdən hiş olunması zərurətini diqqətə çəkirlər. Aşkar görünür ki, fərqli mədəniyyətlər arasında ortaqlıq təmas nöqtələrinin tapılması bu gün qloballaşan dünyada sülh və sabitliyin, əmin-amanlığın, dinc yanaşı yaşamağın vacib meyarına çevrilmişdir.

Müstəqillik tarixi o qədər də böyük olmayan Azərbaycan ötən əsrin sonlarına doğru qloballaşma "qasırğası"na düşsə də, məhz ulu öndər Heydər Əliyevin müdrikiyi, uzaqgörən siyasəti sayəsində milli-mənəvi, dini dəyərlərini, adət-ənənələrini kənar təsirlərdən qorumağa nail olmuşdur.

Ümummilli lider xalqa daxilən, qəlbən yaxın, milli düşüncə və məfkurəyə malik şəxsiyyət olaraq milli kimliyi ifadə edən dəyərlərə daim yüksək həssaslıqla yanaşır, onların hiş edilməsinə gənc nəsə aşılanmasını vacib sayırdı. Heydər Əliyev 2001-ci ildə Yeni əsr və üçüncü minillik münasibətilə xalqa müraciətində qloballaşmanın doğura biləcəyi xərifi fəsadlara da diqqət çəkirdi: "Əgər bəşəriyyət XX əsr elmi inkişafın nailiyyətlərinin yaratdığı xoş ümidlərlə qarşılaşmışsa, qloballaşma prosesində çox vaxt heç də nikbinlik doğurmur. Bu mürəkkəb və birmənalı qiymətləndirilməyən prosesin perspektivləri hamımız düşündürür. Qloballaşma dövlətlərinin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin sabitliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrışdırılmaqdan qaldırılmasına, xalqın rifah halının yüksəldilməsinə kömək etməlidir. Sözsüz ki, beynəlxalq hüquq prinsipləri və normalarının aliliyi, dəyişikliklərin təkamül xarakteri, qarşılıqlı etimad və ümumbəşəri dəyərlərə sədəqətə yanaşı, hər bir ölkənin səciyyəvi milli cəhətlərinin nəzərə alınması bu prosesin müəyyən edici istiqaməti olmalıdır. Təbii ki, qloballaşmanın bir çox ölkələr üçün yaratdığı problemlər bizi də düşündürür".

Ulu öndər milli-mədəni irslə yanaşı, mənəviyyatın, milli əxlaq və düşüncə modellərinin qorunub saxlanması üçün də səylərini əsirgəməmişdir. Bu baxımdan Heydər Əliyevin 13 avqust 2001-ci il tarixli bəyanatı milli-mənəvi, əxlaqi dəyərlərin qorunmasına xidmət etməklə, gənc nəsəlin təbii-ənənəvi təsir göstərən neqativ amillərin aradan qaldırılmasına xidmət etmişdir. Bəyanatda göstərilirdi ki, mənəviyyata əsaslanmayan maddi quruculuq xalqa heç vaxt uğur gətirə bilməz. Təməz mənəviyyat cəmiyyətdə sağlamlıq mühitini əsas göstəricisidir. Bu tarixi bəyanatda dərinədə araşdırılan əxlaq məsələsi, gənc nəsəlin yad t-



sirlərdən hiş olunması, dini məsələlərə münasibət, kütləvi informasiya vasitələrində milli dəyərlərə hörmət hissənin qorunması, sosial oxuyan hər kəs belə bir qənaətə gəlir ki, ulu öndərin dövlətçilik irsinin ən mühüm özləri-özlərini bu uçuruma salırlarsa, artıq başqalarının da mənəviyyatını pozurlar. Biz bunlara dözmə bilmərik və xalqımız da dözməməlidir. Təəssüflər olsun ki, bizim cəmiyyətimizdə çoxları bunu görür, amma buna münasibətini bildirmir. Yaxud da ki, üzünü o tərəfə döndərir: "mənə nə dəxli var". Bu desə ki, "mənə nə dəxli var", o desə ki, "mənə nə dəxli var", o birisi desə ki, "mənə nə dəxli var", onda bizim millətimiz ayrı-ayrı tərribatçıların əli ilə get-gədə, əlbəttə ki, çox böyük çətinliklərlə rastlaşacaqdır".

Yalnız öz xalqının mənəvi potensialını realizə edə bilən, dövləti, onun daxili və xarici siyasətini bu potensial üzərində qurmağı bacaran millətlər həqiqi azadlıq əldə edə bilər və müstəqil dövlətə olan xalqlar siyahısına düşürlər. Heydər Əliyev bunu dünyadan təcrid kimi yox, dünyaya milli maraqlarla bağlayaraq azərbaycanlılıq və siyasi liberalizm xəttini paralel şəkildə həyata keçirirdi. 1993-1995-ci illərdə ümummilli lider bu siyasəti çox çətinliklə, eyni zamanda qətiyyətlə reallaşdırırdı. Bu işə müstəqil dövlətin sadiqləşməsi demək idi.

Bu gün üçün də aktuallığını itirməyən bəyanatda sərəvət və əxlaq problemlərinin araşdırılması kəskin şəkildə öz əksini tapmışdır: "Ölkəmizin dərdi var, bu, ümumi dərddir. O da Azərbaycanın işğal olunmuş torpaqlarının

azad edilməsi və xüsusən bu torpaqlardan didərgin düşmüş, çadırlarda yaşayan insanların öz yerlərinə-yurdlarına qayıtması dərddir. Hələ ki, bunun mümkün olmadığı halda onların o çadırlarda minimum yaşayışını təmin etmək – bunlar bizim ümumi dərdimizdir. Amma bir qütbədə həddindən artıq zənginləşmiş, bəzi hallarda qanunsuz zənginləşmiş, öz vəzifələrindən sui-istifadə edərək zənginləşmiş, harınlaşmış insanlar və onların övladları eys-ışrət içərisindədir, o biri tərəfdən, çadırlarda yaşayan insanlar inildəyirlər, nə qədər əziyyətlər çəkirlər. Hər bir vətənpərvər insan düşünməlidir ki, əgər mənim xalqımın bir hissəsi belə ağır vəziyyətdədirsə, mən bu qədər harınlaşmamalıyam. Amma harınlayanlar, bəzi zənginləşmiş adamlar var".

Cəmiyyətin mənəvi gücü və birliyi ilə əlaqədar məsələlərin hamısı maarif və informasiya mədəniyyəti, savad məsələləri ilə bağlıdır. Jurnalüst, ziyalı cəmiyyətin qabaqcıl adamı olanda, onun tərəqqisinə xidmət etmək istəyəndə milli gücün təmsilçisi olur. Qərbdə millətin şüurunun öndə gedən mətbuatda axtarılaraq və ictimaiyyətə xəbərini mətbuatın durumu ilə ölçürlər. Əslində, bu çox doğru üsuldur. Lakin bu üsulları özümüzə tətbiq edəndə çox təəssüflənirik. Hazırda "siyasətə" qəzetlərin fikir və təhlil səviyyəsi aşağıdır demək əzdir. Onlar bizə məhdud bir dərəkə mühitini xatırladırlar. Bu insanların öz intriqaları, öz "liderləri", hətta öz məntiqləri var. Ölkə iqtisadiyyatının, sosial problemlərin bu qəzetlərdə izi belə yoxdur. Digər tərəfdən, mətbuatın qısaşılıq alətinə çevrilməsi yaxşı ilə pis, həqiqət ilə yalan arasındakı fərqi aradan götürür. Mətbuatın işi məhz həqiqəti aydınlaşdırmaqdır, obyektiv mövqə tutmaqdır. Cəmiyyətdə həqiqətə yalan arasındakı fərqi itməsi isə sosial reqres əlamətidir. Həqiqəti tanıyan və qoruyan ictimai ray yoxdursa, deməli, cəmiyyətdə

heç bir dəyər də yoxdur. Bəyanatda bu problemlər araşdırılarkən, ilk növbədə, milli ruhu qorumaq, inkişaf etdirmək və yeni nəsillərə çatdırmaq ən mühüm şərt kimi irəli sürülmüşdür. Xalqımızın son illərdə keçdiyi yol göstərdi ki, onun mənəvi potensialı böyükdür. Məhz bu potensial sayəsində dövlətçiliyimizin əsaslarını möhkəmləndirmişik.

Ümummilli liderin bəyanatında mənəviyyatımızın köklü dəyərlərindən olan dini məsələlərə də münasibət bildirilmişdir. Bu istiqamətdə hazırda iki meyil özünü göstərməkdədir. Onların biri milli dəyərlərə laqeydlilik və həmin amilə radikal inkarçılıq mövqeyidir. Ulu öndər bu meyli yolverilməz hesab etmişdir. Dini dəyərlərə diqqətli olmaq, onların sağlamlıq cəhətlərini qoruyub inkişaf etdirmək, yeni nəsillərə ötürmək vacibdir.

Hər bir məsələdə ulu öndərin ideyalarına tapınan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin və mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməklə gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir. Dövlət başçısı İlham Əliyev cəmiyyətin iqtisadi inkişafı ilə yanaşı, onun mənəvi-intellektual yüksəlişinin də təminatçısıdır. Etiraf etməliyik ki, qloballaşma proseslərindən ən çox ziyan çəkən milli mədəniyyət və digər milli dəyərlərdir. Çünki bu proses vahid dünya təsərrüfatı və iqtisadi sistemini yaradılmasından başqa, mənəvi, mədəni, siyasi, ictimai həyatın digər sahələrini də əhatə edir. Bəzən Qərbin kosmopolit və universal "dəyərləri" ən mükəmməl, müstəqillik sivilizasiya kimi, həm də cəlbədiçilik şəkildə təbliğ edilir. Beləcə, milli mədəniyyətin, dilin, dinin, adət-ənənələrin sıxışdırılmasına və milli şüurun kosmopolitləşdirilməsinə cəhd göstərilir. Bu reallıqlardan çıxış edən ölkə başçısı milli-mənəvi dəyərləri qorumağın vacibliyini xüsusilə önə çəkir.

Bu gün milli özünəməxsusluğu yabancu Qərb dəyərlərinin dağıdıcı təsirlərindən qorumaq istəyən Azərbaycan, ilk növbədə, cəmiyyətin təməli olan milli ailə institutunun tarixi ənənələr üzərində möhkəmlənməsinə çalışır. Ailəyə bağlı azərbaycanlılarda tarixi kökdən, ənənələrdən, milli dəyərlərdən rişələnir. Azərbaycan Prezidenti İlham Əliyev ailə dəyərlərinə qəlbən bağlı lider kimi, Azərbaycanda bu institutun möhkəmlənməsinə, problemlərinin həllinə çalışır. Dövlət başçısı hələ Nazirlər Kabinetinin 2009-cu ilin 1-ci rübünün yekunlarına həsr olunmuş iclasında demişdir: "Ailə və uşaq problemləri çox böyük əhəmiyyət daşıyır. Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və dəyə bilərəm ki, ailə dəyərləri, əslində, bizim milli dəyərlərimizdir. Azərbaycan dünyaya birliyinə inteqrasiya edir. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır".

Cənab İlham Əliyevin milli ideologiya və milli-mənəvi dəyərlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Ölkə başçısının bu sahədəki xidmətlərinin yalnız xalqın milli dəyərlərinə – mədəniyyətinə, ədəbiyyatına, folkloruna, incəsənətinə yüksək qayğı, diqqət nümünəsi kimi dəyərləndirilməsi bu fəaliyyətin gerçək miqyası üçün kifayət qədər dar çərçivədir. Görülən bu işlər, sadəcə, qayğı və diqqət nümünəsi olmaqla məhdudlaşa bilməz. Bütün bunlar qədimlərdən bəz gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycanlılıq və türkçülük məfkurəsinin, əxlaqının, baxışlar sisteminin bütün dünyada təbliği, qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.

Dövlət başçısı daim vurğulayır ki, bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri də məhz azərbaycanlılıqdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliliklə irəli sürdüyü azərbaycanlılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurə olmalıdır. Əsrlərdən miras qalmış müttərəqqi mənəvi dəyərlər Azərbaycan xalqının milli mövcudluğunun və dövlətçiliyinin qaranına çevrilməlidir.

Prezident İlham Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən onlarla fərman və sərəncam, dövlət proqramı icraatması onun yetişməkdə olan gənc nəsəlin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobalmiyyətlə yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm məqamlarıdır. Bütün bunlar, eyni zamanda, mənəvi yüksəlişə, intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan vermişdir.

S.ELMANOĞLU

BİNƏQƏDİ

Təsisçi:
Bineqedi Rayon İcra Hakimiyyəti

Baş redaktor:
Rüfət Mərdanov

Ünvan:
AZ1130, Bakı, Bineqedi rayonu,
Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: bineqedi@zet.net.az

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Bineqedi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

"Təmiz Binəqədi" layihəsinin bir ayı tamam oldu

Şəhərimizi, rayonumuzu, evimizi təmiz saxlayaq



R.MƏRDANOV

Avropa Oyunlarının Azərbaycanı keçirilməsi haqqında qərar ölkəmiz üçün böyük hadisədir. Bu qərarın verilməsi heç də təsadüfi deyil. Son illərdə ölkə iqtisadiyyatının sürətlə inkişafı, həyatımızın bütün sahələri üzrə müsbət tendensiyanın müşahidə olunması, Azərbaycanın beynəlxalq miqyasda, mötəbər idman yarışlarında böyük nailiyyətlər qazanması, dünyada nüfuzunun ilbəil artması nəticə etibarilə 2015-ci ildə I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qərarının verilməsində də həlledici rol oynadı.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyə Komitəsinin üzvü Mehriban Əliyevanın başçılıq etdiyi təşkilat komitəsinin apardığı gərgin və məqsədyönlü işin səmərəsi göz qabağındadır. Hazırda qitəmiqyaslı bu böyük tədbirə hazırlaşan ölkəmizdə idman qurğularının tikintisi və təkmilləşdirilməsi işi dünya standartlarına uyğun və yüksək keyfiyyətlə həyata keçirilməkdədir. Av-

ropa Oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca hazırlıq işlərinin də sürəti artmaqdadır. Bütün bunlarla yanaşı, şəhərimizin abadlaşdırılması və onun təmizliyinin daim qorunması qarşıya qoyulan əsas vəzifələrdən biridir. Məhz bu



istiqamətdə görüləcək işlər ölkəmizin imicinə, onun milli mənavi dəyərlərinə böyük töhfə verəcək.

Bakı 2015 ilk Avropa Oyunlarının keçirilməsi ərəfəsində paytaxtın Binəqədi rayonunda "Təmiz Binəqədi" adlı sosial layihəyə start verilməsi və layihə çərçivəsində həyata keçirilən tədbirlər xüsusilə böyük

əhəmiyyət daşıyır desək, yanılmırıq. Layihənin icrasına başlanmasından artıq bir aydan çox vaxt ötməsinə baxmayaraq, rayonun bütün qəsəbə və kəndlərində geniş və əhatəli işlərin həyata keçirilməsi yüksək ahənglə

məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərinin intensivləşməsi ardıcıl və mütəşəkkil formaya alıb. Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə Azərbaycanı dünyada tanıdaq və təbliğ edəcək bu böyük tədbirdə rayonun icra strukturlarının, habelə ictimai-siyasi təşkilatlarının və sakinlərin fəallıqları diqqətə cəlb edir. Bu işə layihəyə dəstək verilməsi baxımından olduqca əhəmiyyətli göstəricidir.

"Təmiz Binəqədi" layihəsinin məqsədi, məramı şəhərimizi təmiz saxlamaq və bu təmizliyi daim qorumaqla yanaşı, onun məqsədini bütün bölgələrə yaymaqdan ibarət olmalıdır. Yəni şəhərimizi, məhəlləmizi, evimizi təmiz saxlamaqla böyük mənada ölkəmizi, regionlarımızı da təmiz saxlamalıyıq.

"Təmiz Binəqədi" layihəsi rayonumuz və şəhərimiz üçün bir hadisədir. Bu işə o deməkdir ki, Binəqədini təmiz saxlamaqla bu mütərəqqi ənənəni ölkəmizin hər bir qəşsinə yayıb tətbiq edəcəyik.

"Təmizlik imandan gəlir"



MAIL

İyulun 31-də Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında din xadimləri ilə görüş keçirilib. Rayonda fəaliyyət göstərən məscidlərin axundlarının iştirak etdiyi görüşdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rüstəm Ramazanov din xadimlərinə "Təmiz Binəqədi" sosial layihəsi barədə geniş məlumat verib, Bakı 2015 ilk Avropa

Oyunlarının əhəmiyyəti izah olunub.

Bildirilib ki, belə mötəbər tədbirlərin ölkəmizdə təşkilatçı Azərbaycanın bütün dünyada geniş və səmərəli təbliğinə böyük töhfədir və hətta, az qala, bir diplomat ordusunun gördüyü işə ekvivalentdir.

İcra hakimiyyətinin nümayəndəsi bütün bunların cənab Prezidentin Azərbaycanın maraqlarını əsas götürən pozitiv siyasi kursunun bəhrəsi olduğunu vurğulayıb.

Daha sonra dindarlar "Təmiz Binəqədi" sosial layihəsində aktiv iştirak etməyə dəvət olunub.

Görüşdə çıxış edən din xadimləri İslam dininin "təmizlik imandan gəlir" prinsipini qeyd edərək, bu sahədə fəal təbliğat aparaçaqlarını, o cümlədən cümə xütbələri və möizələrdə təmizlik mövzusunda geniş yer verəcəklərini, eləcə də digər dini mərasimlərdə ətraf mühitin təmiz saxlanmasının vacibliyi barədə söhbətlər aparaçaqlarını bildirdilər.

Qobustan və İsmayilli rayonlarına ekskursiya təşkil edildi

M.AĞAXANOV

Avqustun 2-də Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə "Təmiz Binəqədi" layihəsi çərçivəsində Qobustan və İsmayilli rayonlarına ekskursiya təşkil olunmuşdur. Ekskursiyada RİH başçısı Aparatının əməkdaşları, YAP-ın rayon təşkilatının fəal gəncləri, layihənin könlüləri ilə yanaşı, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və rayonun Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov da iştirak etmişlər.

Əvvəlcə iştirakçılar Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustanda yerləşən Təc-



verilməsidir.

Dünyada yeganə olaraq 3 alternativ enerji mənbəyindən - külək, günəş və bioqazdan elektrik enerjisi istehsalını nəzərdə tutan poliqlon ümumilikdə 38 hektar əraziyə malikdir.

Sonra ekskursiya iştirakçıları Azərbaycanın füsunkar turizm rayonlarından olan İsmayillidə olmuş,

"Təmiz Binəqədi" layihəsinin İsmayilli rayon rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılandığını diqqətə çatdıran Rövşən Ağayev İsmayilli rayonunda "Təmiz şəhərdə yaşa" devisi altında "Gələcək öz əlimizdədir" adlı oxşar layihənin icrasına start verildiyini diqqətə çatdırmışdır.

Binəqədi RİH-in Ərazi idarəetmə və yerli özü-nidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov rayonlar arasında bundan sonra daha sıx əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini vurğulamışdır.

Sonra Binəqədi Rayon Gənclər və İdman İdarəsi ilə İsmayilli Rayon Gənclər və İdman İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır. Memorandum hər iki rayonun gənclər birlikləri arasında dostluq mübadiləsinin təşviq edilməsi, gənclərin mənavi tərbiyəsi sahəsində qarşılıqlı fəaliyyətin təmini, onların intellektual inkişafına dəstək tədbirlərinin keçirilməsi, idarəetmə və sosial inkişafda əldə edilən uğurları, tətbiq edilən qabaqcıl layihələrin təcrübəsinin öyrənilməsi, ekologiyanın qorunması sahəsində birgə tədbirlərin, habelə gənclər arasında görüşlərin, teledebatların, müsabiqə və konkursların keçirilməsi, bölgələrin qarşılıqlı tanınması məqsədini daşıyır.

Sonra iştirakçılar İsmayilli rayonunun füsunkar təbiəti qonunda nahar etmiş və ekskursiyadan gözəl təəssürlərlə ayrılışmışlar.

Qəsəbələrdə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılır



MAIL

Xəbər verdiyimiz kimi, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq məqsədilə bu il iyul ayının 1-dən Binəqədi rayonunda "Təmiz Binəqədi" sosial layihəsinə start verilmişdir. Layihə çərçivəsində rayonun memarlıq görkəminin daha da yaxşılaşdırılması, qəsəbə və mikro-rayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda təmizlik, abadlıq işlərinin intensiv şəkildə həyata keçirilməsi, bu prosesdə sakinlərin də iştirakının təmin edilməsi məsələləri diqqət mərkəzindədir.

Həyata keçirilən abadlıq-quruculuq işləri Xocəsən Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ərazisindən də yan keçməyib. Sakinlərin problemlərinin dinlənilməsi və həlli üçün hər həftənin 1-ci və 3-cü günləri burada qəbul günləri təşkil olunur.

2014-cü ilin 6 ayı ərzində qəsəbə nümayəndəliyinə vətəndaşlar tərəfindən 33 ədəd təklif, ərizə və şikayət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 18-i Binəqədi RİH-ə, 15-i birbaşa nümayəndəliyin özüne olmuşdur. Vətəndaşlar tərəfindən daxil

olmuş 74 məktubun 30-u Binəqədi RİH-ə, 44-ü müxtəlif təşkilatlara olmuşdur. Xocəsən qəsəbə nümayəndəliyinin ərazisində yaşayan sakinlər tərəfindən "Sakinlərin Müraciət Xidməti-1646"ya edilmiş müraciətlərin 8-i müsbət həllini tapmışdır.

Rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən, Xocəsən qəsəbə nümayəndəliyi ayda 4 dəfə vətəndaşlarla səyyar görüşlər təşkil edir. Qəsəbədə təmizlik işlərinə də xüsusi diqqət göstərilir. Gün ərzində 3 maşın vasitəsilə 150 kubmetr məişət tullantıları daşınır. Əlavə 55 ədəd məişət

tullantılarının müvəqqəti toplanması üçün xüsusi konteyner, habelə daşınması üçün xüsusi təyinatlı "Ford" markalı maşın alınmışdır. Məhəllədəxili çimçil yolların sıradan çıxması his-sələrinə 10 maşın çimçil örtüyü daşınmışdır. Eyni zamanda, Xocəsən qəsəbəsində ümumi uzunluğu 150 metr olan yeni kanalizasiya xətti çəkilərək istifadəyə verilmişdir. Sultəpə yaşayış massivində 3-cü mədənin ərazisinə gedən yolda 30 fərdi yaşayış evinə uzunluğu 270 metr olan kanalizasiya xətti çəkilmişdir. Həmcinin 8.238 metr qaz xətti çəkilərək əhəlinin istifadəsinə verilmişdir.

Xocəsən qəsəbə inzibati ərazisində ev təsərrüfatlarının siyahıya alınmasının elektron variantı işlənilib hazırlanmışdır.

Qəsəbədə yaşlıqların salınmasına, təmir-tikinti işlərinin aparılmasına da xüsusi diqqət ayrılır. Hesabat dövründə 1000 ədəd ağac əkilmiş, 400 metr uzunluğunda fasada müasir üzlük, 367 kvadratmetr tamet daşı döşənmişdir. Bundan başqa, məhəllədəxili yollarda 5600 kvadratmetr asfalt işi aparılmışdır.




rübi Hibrid Poliqlonunda olmuşlar. Poliqlonun əməkdaşları məlumat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 13 sentyabr 2011-ci il tarixdə poliqlonun rəsmi açılışı olmuşdur. Poliqlonun yaradılmasında başlıca məqsəd bərpa olunan enerjinin yaradılması, yalnız Azərbaycan üçün deyil, bütün region üçün işlək nümunənin əldə edilməsidir. Bərpa olunan enerji sahəsində yeni texnologiya və avadanlıq növlərinin sınaqdan keçirilməsi, ölkəmizdə bərpa olunan və alternativ enerjinin inkişafına təkən

ümummillə lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüşlər. Qonaqlar Heydər Əliyev adına istirahət parkında yerləşən Gənclər üçün Karyera Mərkəzində rayon gəncləri üçün yaradılmış şəraitlə də tanış olmuş, rayon diyarşünaslıq muzeyində yerləşən ekspozitlara baxmışlar.

Heydər Əliyev Mərkəzində "dəyirmi masa" ətrafında davam etdirilən görüşdə İsmayilli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev rayon haqqında qonaqlara ətraflı məlumat vermişdir. Binəqədi rayonunda həyata keçirilən

Abadlıq-quruculuq işləri davam etdirilir

Bir aylıq fəaliyyətin hesabatı



2014-cü ilin iyulunda Binəqədi rayonu ərazisinin su şəbəkəsi üzrə 442 ünvanında qəzalardan qarşısı alınmış, 46 metr su xətti dəyişdirilib, yağış suyu və kanalizasiya şəbəkəsi üzrə 553 yerdə yaranmış problemlər aradan qaldırılıb və 7115 metr kanalizasiya xətti təmizlənilib. Eyni zamanda, ay ərzində Binəqədi QİS-in ərazisində ümumilikdə 5166,8 metr qaz xətti çəkilib, 286 ədəd smartkart tipli sayğac quraşdırılıb. Rayon təsərrüfat şöbəsinə qəzetimizə verilən məlumata görə, 6, 7, 8-ci mikrorayonlarda binaların istilik xətlərində 317 metr boru, 23 ədəd siyirtmə dəyişdirilib. M.Cəlil küçəsində yaşayış binalarının aşağı paylama istilik xəttində 10 ədəd ventilyator, 47 ədəd siyirtmə təmir olunub və 29 metr boru bərpa edilib. 221, 231, 337, 338 və 340 sayılı qazanxanalarda cari təmir-bərpa işləri aparılıb, 3

sayılı istilik qazanxanasında təmir-bərpa və profilaktiki tədbirlər görülmüşdür.

- 9-cu və 11-ci transformator məntəqələrində müvafiq olaraq 630 və 1000 kilovoltluq transformatorlar quraşdırılıb.
- KTM-233-də 400 kilovoltluq transformator isə yenisi ilə əvəzlənib.
- KTM-246-da köhnə xətlər ləğv edilərək yeni SIP kabelləri çəkilib.
- KTM-840-da təmir işləri aparılıb.
- 743 sayılı KTM yenisi ilə əvəz olunub.
- TM-304, 704,768, 733, 764, 805, 1273-də avadanlıqlarda saxlama işləri görülmüşdür.
- 6, 7, 8 və 9-cu mikrorayonlarda, Z.Əliyeva adına parkda, Biləcəri, Binəqədi və Sulutəpə qəsəbələrində 286 ədəd yararsız lampa, 79 ədəd drossel və 590 metr yarımmış kabel dəyişdirilib.

- 20 binanın fasadında əsaslı təmir işləri davam etdirilir.
- 17 yaşayış binasının girişində təmir işləri aparılır.
- 6 binada yumşaq dam örtüyünün çardaqlı dam örtüyü ilə əvəz edilməsinə başlanılıb.
- 8-ci mikrorayonda 4 binanın su xətləri yenidən çəkilir və sayğaclandırılır.
- 5 binanın həyətdə abadlıq işləri aparılır.
- Ümumilikdə 31 ədəd yeni işıq dirəyi quraşdırılıb.
- Azadlıq prospektində 2900 ədəd gül əkilib.
- Adil Məmmədov küçəsi 115 ünvanında məhəllələrarası yeni park sahələrinin istifadəsinə verilib.

"Təmiz Binəqədi" layihəsi çərçivəsində iyul ayında bir çox ünvanlarda iməciliklər və təmizlik aksiyaları keçirilib.

Layihə çərçivəsində iməciliklər təşkil olunur

ESMİRA ORUCOVA

Son günlər Binəqədi rayonunun əksər küçə və məhəllələrində qələbəlik müşahidə edilir: "Təmiz Binəqədi" layihəsinə qoşulan könüllülər abadlıq və təmizlik işlərini həyata keçirirlər. Bəzən bu işlər sakinlərin öz təşəbbüsləri ilə baş verir və bu da rayon ərazisində təmizliyin bərpasına zəmin yaradır.

2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarının vətəni Azərbaycan olacaq; bu tədbir respublikamızın həm nüfuzunun, həm də şan-şöhrətinin yüksəlməsinə böyük töhfə verəcək. Respublikamızda idman yarışlarının təşkili, idmançıların və turistlərin yerləşdirilməsi üçün lazımı tədbirlər həyata keçirilir. Bir sözlə, Bakı Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşır. Avropa Oyunları zamanı paytaxtımıza minlərlə turist gələcək, onlar ölkəmizin tarixi, mədəniyyəti, gözəllik-görməli yerləri ilə də tanış olmaq imkanı əldə edəcəklər.



zində rayon ərazisində lazımı işlər görülmüş və hazırda da davam etdirilməkdədir.

Rayon ərazisində tez-tez təşkil olunan iməciliklər də "Təmiz Binəqədi" layihəsinə dəstəkdir. İməciliklərdə, təmizlik-abadlıq işlərində Binəqədi sakinləri fəal iştirak edirlər. Bu, sakinlərin layihəyə göstərdikləri xoş münasibətdən irəli gəlir.

zinin təmiz saxlanmasına, yaşıllıqların qorunmasına, hər tərəfin gül-çiçəyə qorq olumasına xidmət edir.

2 sayılı SİÖD üzrə nümayəndə Aytac Əliyeva bizimlə söhbətində bildirdi ki, əvvəllər iməciliklər həftənin hər şənbə və bazar günləri keçirilirdi. "Təmiz Binəqədi" layihəsi çərçivəsində indi iməciliklər, demək olar ki,

böyük həvəslə, zövqlə iştirak edirlər. Abadlıq-təmizlik işlərinin aparılması da hər birimizin ürəyindədir. Təmizlik varsa, deməli, burada insan əlinin əməyi var. Binəqədi rayonunda da bu iş xüsusi diqqətlə yanaşılır. Görülən işlər sayəsində rayonda səliqə-sahman, təmizlik hökm sürür. Bizim gördüyümüz işlər rayon sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə yönəldilib", - deyir o bildirib.

Söhbət zamanı A.Əliyeva görülmüş işlər barədə də məlumat verir: "Bu, bizim ümumi işimizdir. Çalınmış ki, bu işi vaxt-vaxtında yerinə yetirək. 55 və 57 sayılı binaların hər iki tərəfi, "Xeyir-şər evi" və liftlər təmizlənilib. Bundan başqa, blokların giriş hissəsi yuyulub, ağacların dibi bellənib, artıq otlar biçilib. Məişət tullantıları ərazidən daşınıb. İməciliklərdə sakinlərin daha yaxından iştirak etməsi də bizi ruhlandırır. Bir sözlə, rayonda iməciliklərin mütəmadi keçirilməsi artıq xoş ənənə halını alıb".

"Təmiz Binəqədi" layihəsi çərçivəsində həyata keçirilən işlər Binəqədinin simasını daha da gözəlləşdirib. Rayonda Avropa Oyunlarına hazırlıq işləri ardıcıl və planlı şəkildə davam etdirilir. İnanırıq ki, bu tədbirlər nəticəsində Binəqədi rayonu öz səliqə-sahmanını, təmizliyi ilə paytaxtımıza gələcək qonaqların diqqətini cəlb edəcək.

Rayonumuzda gecə görüntüləri



MAIL AĞAXANOV

Respublikanın bütün şəhər və rayonlarında həyata keçirilən abadlıq-quruculuq işləri paytaxtın Binəqədi rayonunun simasında da aydın nəzərə çarpır. Burada sakinlərin rahat, firavan yaşayışının təmin edilməsi baxımından müxtəlif sahələr üzrə infrastrukturun yeniləndirilməsinə, kommunal xarakterli problemlərin həllinə xüsusi diqqətə yanaşılır. Görülən işləri tərəqqi və yüksəliş mərhələsi kimi də dəyərləndirmək olar. Qəsəbələrarası və məhəllədəxili yollarda, mərkəzi küçə və məhəllələrdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenilənmə və əsaslı təmir işləri bu gün də yüksək tempdə davam etdirilir. Bütün bunlar Binəqədi rayonunu gündən-günə gözəl-

ləşdirir. Heç şübhəsiz ki, bu gözəlliyə işıqlandırma sistemləri də xüsusi rəng qatır. Rayonun mərkəzində, eləcə də ətraf qəsəbə və mikrorayonların küçələrində müasir işıqlandırma dirəklərinin quraşdırılması prosesində yerli və əcnəbi ölkələrin istehsalı olan işıq dirəklərindən istifadə olunur. Məlumat üçün bildirik ki, sözügedən dirəklərdən artıq paytaxtın bir neçə prospekt və küçəsinin abadlaşdırılmasında istifadə olunub. Onlar öz gözəlliyi və qeyri-adiyi ilə şəhər sakinlərinin və paytaxta gələn qonaqların zövqünü oxşayır.

Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Azər Məmmədov qəzetimizin sorğusuna cavab olaraq bildirmişdir ki, 8-ci mikrorayon ərazisində, daha doğrusu, Nizami Nərimanov küçəsindən metronun "Azadlıq" stansi-

yasına gedən yolda hazırda gecə işıqlandırma lampaları üçün dirəklərin yeniləri ilə əvəzlənməsi davam etdirilir: "Bir müddət əvvəl Biləcəri qəsəbəsində işıq dirəkləri yenilənib. Hazırda bu işlər RİH-in təşəbbüsü ilə uğurla davam etdirilir. Gələcəkdə rayonun bütün ərazisində gecə işıqlandırma sistemləri quraşdırılacaq. Təbii ki, görülmüş bütün işlər sosial həyatın yüksəlişi, sakinlərin firavan yaşayışı üçündür".

Quruculuq işlərində bir sıra layihələrdə ilk imza atan Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaşayış və ictimai binaların üzərində işıqlandırma sistemlərinin quraşdırılması rayonun gecə panoramını xüsusilə gözəlləşdirir. Bu işlər sakinlər tərəfindən müsbət qarşılanıb. Onlardan birinin təbircinə desək, "Binəqədinin gündüzü gəcəsindən, gecəsi isə gündüzündən qəşəngdir".

Əlbəttə ki, xarici qonaqların ölkəmizdə xoş təəssüratlarla ayrılması vacib şərtlərdəndir. Məhz buna görə də paytaxtın hər yerində təmizlik işləri diqqətdə saxlanılır, genişmiqyaslı abadlıq işləri görülmüşdür.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə iyul ayının 1-dən start götürmüş "Təmiz Binəqədi" layihəsi də məhz Avropa Oyunlarına hazırlıqla bağlıdır. Layihə artıq bir aydır ki, həyata keçirilir. Bu müddət ər-

"Təmiz Binəqədi" layihəsi çərçivəsində 2 sayılı Sahə İnzibati Ərazi Dairəsi (SİÖD) tərəfindən də müxtəlif şəkili işlər həyata keçirilir. Avqustun 5-də 9-cu mikrorayonda – Adil Məmmədov küçəsində 92 sayılı Mənzil-Kommunal İstismar Sahəsinə aid 55 və 57 sayılı binaların həyətdə təşkil olunan iməcilik də rayonun təmizliyinə xidmət edib. SİÖD əməkdaşları təmizlik işlərində xüsusi fəallıqları ilə seçiliblər. Bu iməciliklər əra-

hər gün təşkil olunur, gənclər bu tədbirlərdə daha yaxından iştirak edirlər: "Binəqədidə həyata keçirilən layihə rayon gənclərinin təlim-tərbiyəsinə, etik qaydalara riayət etməklə bağlı fəallıqlarını bir daha nümayiş etdirir.

İməciliklər zamanı həyətlərdə səliqə-sahman yarıdılmaqla, əkilən ağaclarla və bəzək kollarına qulluq edilir, su verilir, onların böyüdülməsi üçün lazımı işlər görülmüşdür. Təmizlik işlərində sakinlər

Biləcəri sahibkarları da təşəbbüsü dəstəkləyir

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə icrasına start verilmiş "Təmiz Binəqədi" sosial layihəsinin icrasına başlanılmasından ötən qısa müddətdə rayonun yaşayış massivlərində nəzərəcarpaçq işlər görülmüşdür.

Gələcək il Bakıda keçiriləcəyi nəzərdə tutulan I Avropa Oyunları ilə əlaqədar Ziya Bünyadov prospektinin rayondan keçən hissəsində genişmiqyaslı abadlıq işləri yüksək tempdə davam etdirilir. Prospekt boyu yerləşən yaşayış binalarının fasadları yenilənib, giriş qapıları kodlaşdırılıb, həyətlərdə istirahət



rində abadlıq işləri davam etdirilir. Bu baxımdan Biləcəri qəsəbəsində görülmüş işlər



köşkləri, oturmaqalar, uşaqlar üçün əyləncə qurğuları quraşdırılıb.

Hazırda layihə çərçivəsində rayonun bir sıra yaşayış massivlərində və qəsəbələ-

xüsusilə fərqlənir. Qəsəbədə yerləşən bir sıra sahibkarlıq obyektləri rayon icra hakimiyyətinin təşəbbüsünə qoşularaq yaşıllıqlar salınmasına başlayıb. Belə ictimai

iaşə obyektlərindən biri də qəsəbənin girişində yerləşən iaşə obyektləridir. Belə ki, burada fəaliyyət göstərən obyektlərin qarşısı, layihənin tələblərinə uyğun olaraq, yenidən qurulub. Nəticədə ərazidə diqqətə cəlb edən xüsusi gözəllik yaradılıb. Qəsəbənin mərkəzi küçəsində yerləşən digər sahibkarlıq obyektləri də "Təmiz Binəqədi" layihəsinə qoşularaq qəsəbənin təmiz və səliqəli saxlanılmasına töhfələrini verməkdədirlər. Sonda əlavə edək ki, "Təmiz Binəqədi" layihəsinə dəstək verən iri şirkətlər arasında "Azerbaijan Coca-Cola Bottlers Ltd."nin adını xüsusilə qeyd etmək lazımdır. Amerikanın transmilli korporasiyası

olan "Coca-Cola" alkoqolsuz içki konsentratlarının istehsalı və satışı ilə məşğuldur. Xatırladaq ki, "Təmiz Binəqədi" layihəsinə dəstək olmaq üçün dünyanın qazlı içki bazarının təxminən 90 faizinə sahiblik edən "Coca-Cola" transmilli korporasiyasının ölkəmizdəki nümayəndəliyi bu günlərdə Binəqədi Rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Hazırda şirkət ərazilərin abadlaşdırılmasına istiqamətində genişmiqyaslı işlərə başlayıb. Rayonda həyata keçirilən "Təmiz Binəqədi" layihəsinə dəstək verən nümayəndəlik fəaliyyət göstərirdiyi ərazidə də abadlıq işlərinə start verib.

Gənclərin Milli Qolf Klubuna səyahəti



Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılığı ilə bir qrup gəncin Quba rayonunda yerləşən Milli Qolf Klubuna ekskursiyası təşkil olunub.

Ekskursiya çərçivəsində gənclər Milli Qolf Klubunda Azərbaycan Qolf Federasiyası və European Challenge Tourun təşkilatçılığı ilə ölkə tarixində qolf üzrə ilk Azərbaycan Open Challenge turnirinin final müsabiqəsini izləyiblər. Qonaqların diqqətinə çatdırılıb ki, European Challenge Tour hər il 42 ölkədə keçirilir



və bu ildən etibarən yarış hər il Azərbaycanda da keçirilməyə başlayacaq. Gələcəkdə turnir ölkəmizdə ənənəvi idman yarışına olacaq. Bu, gələcəkdə Azərbaycanda qolfun inkişafı, təbliği və ölkəmizdə qolflular nəslinin yetişdirilməsinə böyük töhfə verəcək. Qeyd edək ki, tədbir çərçivəsində həmçinin Milli Qolf Klubunda mütəxəssislər tərəfindən gənclərə qolfla bağlı ətraflı məlumat verilib, bu oyunun qaydaları izah edilib.

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən Qubanın Qəcrəş kəndində gənclər üçün açıq havada qəlyanaltı və gəzinti təşkil olunub. Daha sonra gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə ekskursiyaçılar arasında müxtəlif əyləncəli və intellektual oyunlar keçirilib.

Ekskursiyaçıların arzusu ilə təşkilatçılar tərəfindən Yeni Azərbaycan Partiyasının Binəqədi rayonundan olan fəal üzvü, hazırda Quba rayonundakı N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçən Aqşin Hüseyninin hərbi hissə rəhbərliyinin icazəsi ilə tədbirdə iştirakı təmin edilib.

Məhəllələrin səliqə-sahmana salınmasında sakinlər həvəslə iştirak edirlər



MƏHƏBBƏT ORUCOV

Binəqədi rayon sakinləri tərəfindən rəğbətlə qarşılanan "Təmiz Binəqədi" layihəsi çərçivəsində başlanmış abadlıq və təmizlik işləri getdikcə daha geniş vüsət almaqdadır. Bakı 2015 I Avropa Oyunlarına hazırlıqla əlaqədar rayonda aparılan abadlıq-quruculuq işlərinin daha intensiv xarakter alması üçün iyulun 1-dən "Təmiz Binəqədi" layihəsinə start verilmişdir. Layihənin həyata keçirilməsində məqsəd yaşayış evlərini, həyətləri, məhəllələri, küçələri daha təmiz, səliqəli saxlamaq, salınmış yaşıllıqların qorunmasına geniş ictimaiyyəti cəlb etməkdir.

Rayonda çoxşaxəli tədbirlər həyata keçirilir

Hazırda layihə çərçivəsində rayonda çoxşaxəli tədbirlər həyata keçirilir. Ziya Məmmədov prospektinin Binəqədi rayonundan keçən hissəsində, eləcə də 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsində aparılan abadlıq işləri xüsusilə diqqətə cəlb edir. Hazırda sözügedən ərazidə yerləşən yaşayış binalarında sürətli təmir-tikinti işləri aparılır. Binaların fasadları və dam örtükləri əsaslı təmir edilir, həyətlər abadlaşdırılır. Svetlana Məmmədova küçəsindən keçən qaz xətləri dəyişdirilir, yeni istilik sistemləri quraşdırılır, küçənin işıqlandırılması istiqamətində ciddi işlər həyata keçirilir. Küçə boyu piyadaların gediş-gəlişi üçün səkilər yenidən qurulur, binaların qarşısında yaşıllıqlar salınır.

Söhbətləşdiyimiz iş icraçıları yaxın vaxtlarda təmir işlərinin başa çatdırılacağını bildirdilər. Binəqədi

qoşulduqlarını bildirdilər. Layihəyə qoşulanlar arasında 8-ci mikrorayonun sakinləri çoxluq təşkil edir. Belə sakinlərdən biri də Azadlıq prospekti, 196 saylı binada yaşayan Rafiq Quliyevdir. O, yaşadığı binanın qarşısında ətrafa xüsusi yaraşlıq verən gül-çiçək kolları ekib.

nin təmiz saxlanılmasına və abadlaşdırılmasına yaxından dəstək verməlidirlər. Mən də bu təşəbbüsü dəstəkləyərək yaşadığım mənzilin qarşısında kiçik bağça salmaq qərarına gəldim. Gördüyünüz kimi, burada müxtəlif növ güllər ekilib. İstəyim budur ki, binanın qarşısı başdan-başına bu cür güllük olsun".

Həmin binada yaşayan İslam kişi də ərazidə yaşıllığın salınması prosesində fəal iştirak edir. O, yaşadığı binanın qarşısında insanlının zövqünü oxşayan bəzək və gül kolları ekib. Ərazidə istirahət edən sakinlər bildirdilər ki, İslam dayı bu gözəlliyi şəxsi təşəbbüsü ilə yaradıb. Qeyd olundu ki, İslam kişi hər gün səhər sa-



Bizimlə söhbətində Rafiq Quliyev bildirdi ki, son illər Binəqədi rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri göz oxşayır: "Rayonda həyata keçirilən abadlıq-quruculuq işləri sakinlərin üreyincədir.

atlarında bura gələrək gülləri sulayır və onlara qayğı göstərir.

Binanın sakinləri ətrafdakı yaşıllıqların və təmizliyin qorunmasına xüsusi diqqət göstərirlər. Ərazidə olarkən söhbətləşdiyimiz sakinlər mikrorayonda aparılan abadlıq işlərindən razı qaldıqlarını bildirdilər.

8-ci mikrorayonda Nizami Nərimanov küçəsi, 81 saylı binanın qarşısında sakinlər tərəfindən salınmış bağçada da oldu. Həmin binanın qarşısında hazırda iki gözəl bağça salınıb. Sakinlər bildirdilər ki, adçıqkilən binada yaşayan Rasimxan Xəlilov "Təmiz Binəqədi" layihəsi çərçivəsində faydalı təşəbbüslə çıxış edib. Ərazidə söhbət etdiyimiz sakinlərin sözlərinə görə, xüsusi zövqlə salınmış yaşıllığa gündəlik lazımı xidmət göstərilir. Bil-




sakini Lətif Həmidov isə bizimlə söhbətində görülən işlərin razılıq doğurduğunu vurğuladı: "Binəqədidə ciddi işlər həyata keçirilir. Bir sakin olaraq aparılan təmir-tikinti işlərinin gedişindən razıyam. Binaların fasadları müasir tələblərə uyğun dəyişdirilir, girişlər təmir olunur, əhalinin rahatlığı üçün həyətlərdə yaşıllıqlar salınır, oturaclar quraşdırılır. Son vaxtlar rayonda təmizlik işlərinə və səliqə-sahmana da xüsusi diqqət yetirilir".

"Təmiz Binəqədi" layihəsinə qoşulanların sayı artır

Son vaxtlar sakinlərin təmizlik işlərinə könüllü şəkildə qoşulmaları xüsusi maraq doğurur. Ərazidə olarkən söhbətləşdiyimiz sakinlər ilk Avropa Oyunları ərəfəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən "Təmiz Binəqədi" sosial layihəsinə dəstəklədiklərini və ona

Görülən işlərin sayəsində söhbət etdiyimiz sakinlərin sözlərinə görə, xüsusi zövqlə salınmış yaşıllığa gündəlik lazımı xidmət göstərilir. Bil-



bağlı çətinliyimiz yoxdur. Hazırda binanın qarşısında əhalinin istirahətinə şərait yaradılması məqsədilə abadlıq işlərinə başlanılıb. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə başlanmış "Təmiz Binəqədi" layihəsi də sakinlər tərəfindən rəğbətlə qarşılanmışdır. Binəqədi sakinləri layihəyə qoşularaq yaşadıkları ərazi-

dirildi ki, ərazidə respublikanın müxtəlif bölgələrindən gətirilmiş gül kolları ekilib.

"Təmiz Binəqədi" layihəsi çərçivəsində belə parkların salınması, yeni-yeni ağacların, bitkilərin əkilməsi, yaşıllıq zolaqlarının yaradılması rayonun abadlaşdırılması ilə yanaşı, həm də vətəndaş məmnunluğunun qazanılmasına xidmət edir.

Binəqədi gəncləri "Təmiz Şəhər" ASC-də olmuşlar



2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarına hazırlıq məqsədilə "Təmiz Binəqədi" layihəsi çərçivəsində bir qrup binəqədili gənc "Təmiz Şəhər" ASC-də

ekskursiyada olmuşdur. Burada qonaqlara Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu haqda ətraflı məlumat verilib, məişət tullantılarının çeşidlənməsi pro-

sesi və bu prosesin kompüterləşmiş idarəetmə forması əyani şəkildə göstərilmişdir. Sonra ekskursiya iştirakçıları Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu-

nda olmuşlar. Sonda zavodun nümayəndələri tərəfindən ekskursiya iştirakçılarına sualları cavablandırılmış, zavodun həyətində xatirə şəkli çəkdirilmişdir.

"Azərsu" ASC su-kanalizasiya sistemini yenidən qurur

Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar 2014-cü il iyulun 1-dən "Təmiz Binəqədi" layihəsinə qoşulan şirkətlərin və dövlət müəssisələrinin sayı gündən-günə artır. Rayon ərazisində fəaliyyət göstərən bir çox iri şirkətlər bu prosesə öz töhfələrini verməyə başlayıblar.

Xatırladaq ki, Azərbaycanda son 10 ildə həyata keçirilən məqsədyönlü islahatlar – bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrinin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsinə əhəmiyyətli dərcədə dəyişib, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaradıb.

Ölkədə əldə edilən nailiyyətlərə öz payını verməyə çalışan Binəqədi rayonunda da sosial-iqtisadi sahədə parlaq göstəricilər qazanılmış, son illər ərzində sakinlərin rahat, firavan yaşayışının təmin edil-



məsi baxımından müxtəlif sahələr üzrə infrastrukturun yenilənməsinə, kommunal xarakterli problemlərin həllinə xüsusi diqqətlə yanaşılıb. Ötən müddətdə rayonda infrastruktur sahələrinin yenilənməsi və əsaslı təmiri ilə bağlı bir sıra layihələr həyata keçirilib və bu işlər uğurla davam etdirilir.

Hazırda "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC)

rayonun Binəqədi-Biləcəri şosesində əhəmiyyətli bir layihəni həyata keçirməkdədir. Həmin ərazidə əhalini ən çox narahat edən problemlərdən biri də su və kanalizasiya sistemidir. Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən, şirkət su-kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində işləri sürətlə davam etdirir. Su və kanalizasiya ilə bağlı problemlər

Binəqədi rayonunun sakinlərinə ən çox narahat edən məsələlərdəndir. Bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində indiyədək keyli iş görülmüşdür. Bunun nəticəsində bir çox yaşayış məntəqələrində əhalinin su təchizatında və kanalizasiya ilə bağlı məsələlərdə çətinliklər aradan qalxıb, əhali fasiləsiz içməli su ilə təmin edilib.

YAP üzvü olmaq istəyənlərlə görüş keçirildi



MAIL AĞAXANOV

İyulun 31-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında YAP-ın sıralarına qoşulmaq istəyən bir qrup şəxsə görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, aparat rəhbəri Qabil Qafarov, əməkdaşlar, partiya sıralarına qoşulmaq üçün müraciət etmiş şəxslər və müvafiq ərazi ilk partiya təşkilatlarının sədr-ləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov partiya sıralarına qoşulmaq üçün ərizə ilə müraciət etmiş şəxsləri salamlayaraq demişdir: "Uludağ Heydər Əliyevin əsası qoyduğu Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmaq şərəfli bir işdir. Partiya 1992-ci il noyabrın 21-də yaradılıb. Ötən 22 ildə partiyamızın keçdiyi yol daşlı-kəsəkli, çətin olsa da, siyasi həyatımızda şə-rəfli iz qoyub. YAP-ın qısa bir müddətdə iqtidar partiyasına çevrilməsi, ölkəni zaman-zaman kataklizmlərdən xilas etməsi onu bugünün və gələcəyin siyasi təşkilatına çevirib və dövlətimizin idarəetmə aparatı üçün kadr bazası rolunu yerinə yetirir".

R.Göyüşov tarixə qısa ekskurs edərək partiyanın keçdiyi möhtəşəm yoldan, onun lidercusu, ümum-millili qurucusu, ümum-millili Heydər Əliyevin Azərbaycanı dünya miqya-

sında tanıtmasından, Azərbaycan realitətlərini dünyaya çatdırmasından, sabahımızın təminatçısı olan enerji təhlükəsizliyi siyasətindən və bu siyasətin partiyanın sədri, Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasından danışıb.

Bildirilib ki, hazırda partiya sıralarına qoşulmaq istəyən şəxslərin əksəriyyəti gənclərdir və bu, çox təqdirəlayiq haldır.

Hazırda YAP sıralarında 620 mindən çox üzv ictimai-siyasi işdə fəallıq göstərir. Partiya işində qadınların rolu da kifayət qədər genişdir. YAP-ın sonuncu - V qurultayında UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, ölkənin birinci xanımı Mehriban Əliyevanın partiya sədrinin müavini seçilməsi Azərbaycan qadınının siyasi və humanist fəaliyyəti, bu sahədə ölkəmizin qazandığı nailiyyətlərə parlaq nümunədir.

YAP-ın sıralarına qoşulmaq istəyən namizədlər özərləri haqda məlumat verib, partiyanın nizamnaməsini və proqramını nə üçün qəbul etdikləri barədə müxtəlif səpkili sualları cavablandırılar. Təşkilat yetkilisinin sözlərinə görə, görüş namizədlərin fərdi keyfiyyətlərinin öyrənilməsi və partiya daha hazırlıqlı gənclərin qəbul edilməsi baxımından faydalı olub. YAP sıralarına qoşulmaq və ya amillərin nəzərə alınması qeyd edilib.

Paytaxta müasir texnologiyalı avtobuslar gətiriləcək



Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov deyib ki, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar yüzlərlə ən müasir avtobusun alınması üçün Türkiyə, Fransa kimi ölkələrlə danışıqlar aparılır. Yeni avtobuslar kondisionerlə, eyni zamanda, müasir texnologiyalı avadanlıqlarla, GPS sistemi ilə təchiz olunacaq. Müasir texnologiyalarla təchiz

olmuş avtobusların bir hissəsi ilin sonunadək paytaxtımıza gətiriləcək.

Hazırda paytaxtda 1000 ədəd London taksisinin fəaliyyət göstərdiyini xatırladan N.Həsənov bildirib ki, daha 500 taksinin alınmasına dair müqavilə imzalanıb, maliyyə vəsaiti ödənilib. Yeni taksilər paytaxta oktyabr-noyabr aylarından etibarən çatdırılacaq.

"Şəhərimizin təmizliyinə çalışmalıyıq"

Binəqədi Rayon İcra Hakimiyyətinin uğurla reallaşdırdığı "Təmiz Binəqədi" sosial layihəsinə qoşulanların sayı getdikcə artır. Ötən ayın əvvəlindən start götürmüş layihə əhali tərəfindən böyük rəğbətlə qarşılanıb. Təşəbbüsə könüllü qoşulanların sayında Binəqədidə başlanmış yenidənqurma işləri xeyli sürətlənib, əhaliyə göstərilən sosial xidmətlərin kəmiyyəti və keyfiyyəti artıb, təmizlik işlərinə ictimai nəzarət güclənib. Bununla yanaşı, rayonun qəsəbələrarası və qəsəbəədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenilənmə və əsaslı təmir işləri yüksək tempdə davam etdirilir.

Binəqədidə həyata keçirilən abadlıq-quruculuq işlərindən ruhlanan rayon sakinləri isə həllini arzuladıqları problemləri açıq dilə gətirir, vəziyyətin müsbətə doğru dəyişəcəyinə böyük ümidlər bəsləyirlər.

7-ci mikrorayon, S.S.Axundov küçəsi 5b sayılı binada yaşayan **Sadatqulu Əhmədov** bildirdi ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə başlanılmış "Təmiz Binəqədi" layihəsi sakinlərin üroyincədir: "İnsanlar yaşadıqları mənəvi təmiz saxladığı kimi, binalarının həyatını və küçəsini də təmiz



saxlamalıdır. Bəzən bu qaydalara məhəl qoyulmur, insanlar zibili hara gəldi atırlar. Bu da müəyyən problemlərə gətirib çıxarır. Bax belə vəziyyətdə ictimai qınaq önə çıxmalıdır. İnanıram ki, bu baxımdan "Təmiz Binəqədi" layihəsi son dərəcə əhəmiyyətli olacaq. Yaxşı haldır ki, layihənin icrası zamanı könüllülük prinsiplərinə və maarifləndirməyə xüsusi diqqət verilir. Son bir ayda layihə ilə bağlı rayonda xeyli tədbir reallaşdırılıb, əhali arasında maarifləndirmə və izahat işləri aparılıb".

Müəhibimiz Binəqədi rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinin də diqqətəlayiq olduğunu diqqətə çatdırdı: "Yaşadığımız binada qaz və su ilə bağlı problemlər yoxdur. Zibilin vaxtında daşınmasına xüsusi fikir verilir. Rayon rəhbərliyi əhalinin istirahətinə, ərazilərdə yaşlıların salınmasına xüsusi diqqət yetirir. Hazırda bütün mənzillər fasiləsiz şəkildə icməli su ilə təmin edilib. Yaşayış binalarının fasadları və dam örtükləri müasir tələblərə uyğun təmir olunur.

İnanıram ki, abadlıq işləri gələcəkdə də davam etdiriləcək".

S.S.Axundov küçəsində yerləşən 7 sayılı binanın sakinini **Nurəddin Seyidov** da sözügedən layihəni dəstəklədiyini və ona könüllü surətdə qoşulduğunu dedi: "Son vaxtlar rayonda təmizliklə bağlı görülməli işlər yüksək dəyərləndirirəm. Bu proses rayonda aparılan abadlıq-quruculuq işlərini bir qədər də sürət-



ləndirir. Tədbirdə gənclərimizin yaxından iştirakı məni çox sevindirir. Layihə çərçivəsində rayonda tez-tez iməciliklər keçirilir. Yaxşı haldır ki, layihə sakinlər tərəfindən də rəğbətlə qarşılır. Sakinlər arasında maarifləndirici söhbətlər aparılır, buklet və broşürlər paylanılır. Onu da deyim ki, rayonda aparılan yaşllaşdırma işləri sakinlərin üroyincədir. Şəxsən mən də bu proseslərdə yaxından iştirak edirəm".

8-ci mikrorayon sakinini **Ağamirzə Ağamirzəoğlu** da rayonda kommunal xarakterli problemlərin həlli sahəsində ciddi irəliləyişlər olduğunu diqqətə çatdırdı: "Binalar fa-



siləsiz su ilə təmin edilir. Qaz və işıq problemi aradan qaldırılıb. Həyətlər abadlaşdırılıb. "Təmiz Binəqədi" layihəsi də uğurla icra olunur. Bu işdə biz sakinlər də yaxından iştirak edirik. Məhəllədəxili yollar təmir edilib, ərazilərə yeni zibil qutuları qoyulur. Bir sözlə, Binəqədi rayonunun təmiz və abad bir şəhərə çevrilməsi istiqamətində həyata keçirilən işləri bəyənirəm".



9-cu mikrorayon sakinini **Əliməmməd Quliyev** isə qeyd etdi ki, yaşadığı mikrorayonda abadlıq işləri sürətlə davam etdirilir: "Bu ilin yanvarından başlayaraq mikrorayonda abadlıq işləri daha geniş vüsət alıb. Təkcə Adil Məmmədov küçəsində iki park salınıb, burada insanların normal istirahət etməsi üçün lazımı şərait yaradılıb. Məişət tullantıları vaxtında

daşınır. Bu işlərdə sakinlər də yaxından iştirak edirlər. Küçəyə zibil atırlar sərt ictimai qınaqla üzləşirlər. Bu gün, demək olar ki, rayonda əksər binaların qarşısında gözəl yaşıllıqlar salınıb. Hər gün nəvəmlə binamızın qarşısında salınmış xiyabanda dincəlirəm".



9-cu mikrorayon, M.C.Paşayev küçəsində yaşayan **Novruz Məmmədov** da "Təmiz Binəqədi" sosial layihəsinin əhəmiyyətindən söz açıb: "Bəzən məclislərdə Avropa ölkələri şəhərlərinin təmizliyindən ağzıdolusu danışırdıq. Bu baxımdan "Təmiz Binəqədi" layihəsini ürəkdən dəstəkləyirəm. Şəxsən mən bir sakin kimi bu prosesə könüllü qoşulmuşam.

Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində ölkəmizə çoxlu sayda qonağın gələcəyi gözlənilir. Həmin qonaqlar, təbii ki, paytaxtımıza gördüklərini gedib öz ölkələrində danışıacaqlar. Bu mənada, çalışmalıyıq ki, onların şəhərimiz və ölkəmiz barədə fikirləri yüksək olsun. Bunun üçün, ilk növbədə, şəhərimizin təmizliyinə çalışmalıyıq".

Təmizlik işlərinə nəzarət gücləndirilmişdir

Ölkəmizin dünyada iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsi, beynəlxalq qurumların hesabatlarda islahatçı, siyasi risklərdən kənar olan və davamlı inkişafa doğru gedən bir ölkə kimi yer tutması, dünyanın nüfuzlu beynəlxalq və regional təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi davamıdır.

Son 10 ildə ölkəmizdə gedən dinamik inkişafın nəticəsidir ki, artıq Azərbaycan dünyada sayılıb-seçilən ölkələrdən birinə çevrilmişdir. Bu gün Azərbaycan dünyada həm də güclü idman ənənələri ilə tanınır. Çünki idmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Gələcək Bakı şəhərində keçiriləcək nəzərdə tutulan I Avropa Oyunları bir daha dediklərimizə əyani sübutdur. Hazırda beynəlxalq idman yarışına hazırlıqla bağlı paytaxtda və bölgələrdə ciddi layihələr həyata keçirilir.

Bu baxımdan Binəqədi rayonunda görülən işlər xüsusilə diqqətəlayiqdir. Belə ki, Bakı 2015 I Avropa Oyunlarına hazırlıq məqsədilə rayonda aparılan abadlıq və quruculuq işlərini daha intensiv davam etdirmək, yaşayış evlərini, həyətləri, məhəllələri daha təmiz və səliqəli saxlamaq, salınmış yaşlıların qorumaq, onlara lazımı qulluq göstərmək, bu işlərin aparılmasına geniş ictimaiyyəti cəlb etmək üçün "Təmiz Binəqədi" layihəsinə start verilmişdir. Rayon icra hakimiyyətinin başçısı I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Binəqədi rayonu ərazisində görülməsi nəzərdə tutulan işlər haqqında sərəncam imzalamış və bununla bağlı tədbirlər planı hazırlanmışdır. Əlavə edək ki, sözügedən idman bayramı ərəfəsində şəhərimizə çoxlu qonağın gəlişi gözlənilir. Bu məqsədlə rayonumuzun təmiz saxlanılması vacib məsələlərdəndir. Qeyd edək ki, "Təmiz Binəqədi" layihəsinin başlanmasından ötən bir ay ərzin-

də rayonda bu istiqamətdə xeyli iş görülmüşdür. Yeri gəlmişkən, icra hakimiyyətinin bu təşəbbüsü sakinlər tərəfindən böyük rəğbətlə qarşılanmış və hazırda insanlar layihənin icrasında könüllü və diqqətəlayiq şəkildə iştirak edirlər.

"Təmiz Binəqədi" sosial layihəsinə öz töhfəsini vermək məqsədilə rayon Gigiyena və Epidemiologiya Mərkəzi də, öz növbəsində, tədbirlər planı hazırlamış və ötən müddət ərzində rayonda fəaliyyət göstərən sənaye, kommunal, uşaq və yeniyetmə müəssisələrinə, ictimai işə, ticarət müəssisələrinə tədbirdə yaxından iştirak etmələri üçün xüsusi bildirişlər paylanılmışdır. Sahibkarlarla maarifləndirici söhbətlər aparılmış, onlara obyektlərin interyer və eksteriyerində saxlamaşdırıcı tədbirlər həyata keçirilməsi üçün təkliflər verilmişdir. Layihə çərçivəsində mərkəzin əməkdaşları Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının həyata keçirdiyi təmizlik ak-

siyası üzrə 8-ci mikrorayon, Ş.Məmmədova, İ.Dadaşov və N.Nərimanov küçələrində ərazinin tullantılardan təmizlənməsində yaxından iştirak etmiş, icra hakimiyyətinin təşəbbüsü ilə baş tutan Novxanı çimərliyində həyata keçirilən iməcilikdə fəal çalışmışlar. Bundan əlavə, Gigiyena və Epidemiologiya Mərkəzi əhali arasında həyata keçirilən sanitariya maarifi işlərinin gücləndirilməsi ilə bağlı söhbətlərin sayını artırmışdır. Sakinlərlə, eləcə də reydler keçirilən müəssisələrin kollektivləri ilə baş tutan görüşlərdə gigiyenik vərdişlərin aşılanması məqsədilə praktiki məşğələlərə geniş yer verilmişdir.

Mərkəzin həyata keçirdiyi tədbirlər nəticəsində M.Ə.Rəsulzadə qəsəbəsində, Milli Qəhrəman F.Hümbətovun abidəsi ətrafında və Şahid R.Abovov adına parkda 30-a yaxın çətin sökülümüş, 500 metrə yaxın reklam lentləri yığışdırılmışdır. Qurumuş ağac budaqları kəsilmiş, kol-kosdan təmizlənmiş, bə-

zi ərazilərdə məişət tullantıları yığılması və aidiyyəti üzrə daşınmışdır. Eyni zamanda, reydler zamanı qəsəbədə mövcud olan gözəllik salonları və bərbərxanaların qarşısında qurumaq üçün asılan dəsmallar yığışdırılmışdır.

Binəqədi şosesində Biləcəri qəsəbəsinə gedən yolun sağ və sol hissəsində fəaliyyət göstərən avtomobil təmiri məntəqələrinin qarşısında və ətrafında səliqə-sahman yaradılmışdır. 6, 7, 8, 9-cu mikrorayonların ərazisində, ümumilikdə 100 ünvanda küçə ticarəti ləğv edilmişdir. Hazırda rayon ərazisində iri və xirdabuynuzlu heyvanların qeyri-qanuni kəsiminin ləğvi üçün tədbirlər həyata keçirilir.

Rayon ərazisində qazlaşdırılmış suların açıq satışı tam aradan qaldırılıb, Binəqədi-Xırdalan yolunda küçə ticarəti yığışdırılaraq buradakı obyektlərin ətrafı təmizlənmişdir.

E.HACIYEV,
Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru

→ iqtisadiyyat

Azərbaycan ABŞ investorlarını üstələyib

Monteneqronun "Pobjeda" qəzetinin saytında Azərbaycanın bu ölkədə həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs edən məqalə yerləşdirilib.

Məqalədə qeyd olunur ki, hazırda Azərbaycan Monteneqroya ən iri sərmayə yatırılan ölkələrdən hesab olunur: "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNS) bu ölkədə müasir standartlara cavab verən mehmanxananın və limanın inşasını

maliyyələşdirir. Azərbaycan Monteneqroya bu cür böyük sərmayə yatırmaqla müvafiq sahədə hətta ABŞ investorlarını da üstələyib".

Müəllif yazır ki, Azərbaycan ilə Monteneqro arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Azərbaycan tərəfindən yatırılan sərmayələr bu münasibətlərin daha da genişlənməsinə töhfə verir. Müəllif yazır: "Monteneqro hələ 1880-ci illərdən dünya neft sənayesinin mərkəzi hesab edilən Azərbaycandan strateji tərəfdaş seçməkdə çox düzgün qərar verib".

Azərbaycanın neft sənayesinin tarixindən danışılan məqalədə məşhur neft maqnatları Nobel qardaşlarının və Con D.Rokfellerin o dövrdəki bəyanatlarına istinadla vurğulanır: "Neft dünyasının gələcəyini Azərbaycanı planlaşdırmaq mümkün deyil. Nəzərə alsaq ki, hazırda Azərbaycanda neft-kimya sənayesi də sürətli tərəqqi

yolu keçir, bu baxımdan həmin bəyanata haqq qazandırmamaq mümkün deyil".

Yazıda 1907-ci ildən Bakı-Batumi magistral neft kəmərinin daimi istismara buraxılması barədə də məlumat verilir. Qeyd olunur: "Hələ 1800-cü illərin sonunda Azərbaycanda ildə 11,5 milyon ton neft istehsal olunurdu. Müqayisə üçün qeyd etmək olar ki, bu göstərici həmin dövrdə ABŞ-da 9,1 milyon tona bərabər idi".



Yeni idarəetmə forması şəffaflığı təmin edəcək

MƏHƏBBƏT ORUCOV

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Mənzil Məcəlləsinin və mənzil-kommunal sahəsində qəbul olunmuş normativ-hüquqi aktların müddəalarının təbliği, formalaşmaqda olan yeni münasibətlərə dair maarifləndirmə işlərinin aparılması, o cümlədən çoxmənzilli binaların yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu məqsədlə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil olunmuş, bu sahədə mövcud qanunvericilik, bazar iqtisadiyyatı şəraitində yaşayış sahələrinin idarə edilməsi, saxlanması prinsipləri və üsulları barədə məlumat verilməsi, ayrı-ayrı ünvanlarda sahə müliyyətləri ilə mütəmadi olaraq görüşlər keçirilmiş, onların ümumi yığıncaqlarının keçirilməsində və digər təşkilatı məsələlərin həllində müvafiq tövsiyələr verilmiş, sahəyə dair qanunvericilik aktlarını, məlumatları və digər sənədləri özləndirən əks etdirən kitabçalar və broşürlər paylanmışdır.

Görülən işlərin nəticəsidir ki, artıq Bakı şəhərinin Binəqədi rayonu, Naxçıvani küçəsi, 4b ünvanında yerləşən 9 mərtəbəli, 4 bloklu, 80 mənzilli binada rayon üzrə növbəti – üçüncü mənzil müliyyətləri müştərək cəmiyyəti yaradılaraq qeydiyyat orqanında “Binəqədi-3” MMC adı ilə dövlət qeydiyyatından keçmişdir. Beləliklə, respublikada dövlət qeydiyyatına alınan MMC-lərin sayı artıq 5-ə çatmışdır.

Bununla yanaşı, hazırda Bakı şəhərinin bir neçə rayonu üzrə 20-dən artıq çoxmənzilli binada yeni idarəetmə üsullarının tətbiqi, eləcə də mənzil müliyyətləri müştərək cəmiyyətlərinin yaradılması ilə bağlı müvafiq təşkilatı işlər həyata keçirilir.

Binəqədi rayonunda yerləşən çoxmənzilli yaşayış binalarında yeni idarəetmə formalarının tətbiqi prosesi davam etdirilir. Xatırladaq ki, bu məsələyə rayon icra hakimiyyətinin ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat iclasında da geniş toxunulmuşdur.

Həmin məruzədə qeyd olunduğu kimi, çoxmənzilli yaşayış binalarında tətbiq olunan yeni idarəetmə formaları haqqında rayon sakinlərini maarifləndirmək məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin, Energetika Nazirliyinin, Avropa İttifaqının Azərbaycanın mənzil sektorunda islahatlara dəstək layihəsinin və bu sahə ilə məşğul olan qeyri-hökumət təşkilatlarının köməyi ilə bu ilin yanvarında Mənzil İdarəçiliyi Resurs İnformasiya Mərkəzi yaradılmışdır.

9-cu mikrorayon, Həməzə Babəşov küçəsində yeni yaradılmış abad məhəllədə səyyar ofislə təmin edilmiş həmin mərkəz çoxmənzilli binalarda yaşayan sakinlər arasında

maarifləndirmə işini davam etdirir. Bunun nəticəsidir ki, 6, 7 və 8-ci mikrorayonların ərazisində yaşayan vətəndaşlar yeni idarəetmə formasına keçidə maraqlıdır. Artıq 8-ci mikrorayonda yerləşən S.S.Axundov 4, İ.Dadaşov 91 və 91a sayılı binaların mənzil müliyyətləri birləşərək yeni idarəetmə forması – “Binəqədi-1” MMC-ni yaratmışlar. Bundan əlavə, 1 sayılı Sahə İnzibati Ərazi Dairəsinə aid Ə.Naxçıvani küçəsi, bina 33-də yaşayan sakinlər də analoji təşəbbüslə çıxış ediblər.

Hazırda nümayəndəliyin inzibati ərazisində – Ə.Naxçıvani küçəsində yerləşən 4b sayılı binanın sakinləri mənzil müliyyətləri müştərək cəmiyyətinin (“Binəqədi-3”, sədr Ağabəy Abdullayev) yaradılması istiqamətində fəal iş aparılır. Yaradılması planlaşdırılan cəmiyyətin hüquqi sənədləri də hazırda: həmin binanın mənzil müliyyətləri nizamnamlarını tərtib edərək idarə heyətinin və təftiş komissiyasının üzvlərini seçiblər.



Çoxmənzilli yaşayış binalarının yeni idarəetmə formasına keçməsi əhali tərəfindən heç də birmənalı qarşılanmır. Sakinlər yaşayış binalarında mövcud olan problemlərin yeni qurum tərəfindən həll edilə biləcəyindən narazıdır. “Binəqədi-1” MMC-nin sədri Zakir Quliyev məsələ ilə bağlı qəzəti

ları mənzil-istismar sahələri tərəfindən idarə olunur: “Nəinki əhalinin müəyyən qrupu, hətta bəzi bələdiyyə qurumları da yeni idarəetmə mexanizmlərindən mənətsizdirlər. Maarifləndirmə işlərinin zəif olmasının nəticəsidir ki, sakinlər yaşadıkları binanın idarə edilməsinə az maraqlıdır. Bu da, özlüyündə, əhali arasında yanlış fikirlərin formalaşmasına gətirib çıxarır”.

Z.Quliyev bildirdi ki, rəhbərlik etdiyi qurum qısa müddətdə təşkilatlanaraq fəaliyyətə başlayıb: “Binəqədi rayonunda 3 binanın sakinləri birləşərək mənzil müliyyətləri müştərək cəmiyyətini yaradıblar. Nizamnaməyə müvafiq olaraq,



mizə açıqlamasında bildirdi ki, yeni idarəetmə formasına keçid yeni dövrün tələblərindən irəli gəlir: “Mənzil Məcəlləsinin qüvvəyə minməsi mənzillərin idarə edilməsində yeni yanaşmanı ortaya qoydu. Bu yanaşmanın özündə şəxsi müliyyətin qorunması və mənzil sahibinin müstəqil qərar vermək hüquqları dayanır. Məcəlləyə görə, çoxmərtəbəli binalar ya mənzil müliyyətlərinin bilavasitə özləri, ya birləşərək cəmiyyət, ya da idarəedici şirkətlər tərəfindən idarə oluna bilər”.

Sədrin sözlərinə görə, hazırda ölkədə mənzil fond-

5 nəfərdən ibarət idarə heyətinin və 3 nəfərlik təftiş komissiyasının üzvləri də seçilib. Cəmiyyət Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Nizamnamənin tələblərinə görə, idarə heyəti cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir”.

Müsaibimiz qeyd etdi ki, yeni qurum, əvvəlki təşkilatlardan fərqli olaraq, ildə bir dəfə sakinlərdən toplanmış vəsaitin təyinatı üzrə xərcləməsi barədə hesabat verəcək. O, hazırda əhali arasında geniş maarifləndirmə işlərinin həyata keçirildiyini diqqətə çatdırıb: “Hələlik cəmiyyətin ofisi yoxdur. Yaxın zaman-

larda bu məsələdə öz həllini tapmalıdır. Amma artıq əhaliyə arayışların və müəyyən hüquqi sənədlərin verilməsinə başlanılıb. Hazırda binamızda təmir işləri aparılır. Yəqin ki, bu proses başa çatdıqdan sonra işlərimiz qaydasına düşəcək. Digər tərəfdən, binaların hələlik cəmiyyətlərin balansına verilməməsi də işimizdə müəyyən çətinliklər yəqindir. Yəqin ki, yaxın aylarda bu məsələ də yoluna qoyulacaq. Biz, eyni zamanda, mənzil fondunun saxlanılması üçün əlavə mənbələr axtarırdıyıq. Məsələn, binaların zirzəmisini təmir edərək icarəyə verə bilərik. Bundan əlavə, binalarda yerləşən ticarət və işə obyektlərindən alınan icarə haqları da mənzil fondunun saxlanılmasına yönəldilə bilər. Onu da deyim ki, cəmiyyətin əhatə etdiyi 3 binada 248 mənzil var. Bu mənzillərin saxlanmasına xeyli vəsait lazımdır. Əhəliyə yığılan vəsait, təbii ki, fondun saxlanılmasına yetərli deyil. Bu səbəbdən də əlavə maliyyə mənbələrinin tapılması ilə bağlı planlarımız var”.

Z.Quliyev əldə ediləcək vəsaitdən binaya xidmət göstərəcək işçilərə əməkhaqqının ödəniləcəyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, binaların birinci mərtəbələrində və zirzəmilərində fəaliyyət göstərən obyektlər quruma müəyyən məbləğdə vəsait ödəyəcəklər: “Bu vəsait binaların təmirinə, onların kanalizasiya və digər problemlərinin həllinə yönəldiləcək. Fəaliyyətimizdə bütün məsələlər nizamnamənin tələblərinə uyğun şəkildə təşkil ediləcək. Hazırda binaların idarə edilməsi ilə məşğul olan qurumların fəaliyyətinə şəffaflıqla bağlı problemlər var. Məsələn, yeni tikilmiş binaların sakinləri orada fəaliyyət göstərən müəyyən qurumlara müxtəlif məbləğdə vəsait ödəyirlər. Bu pulların hara xərcləndiyi barədə heç kəsə hesabat verilmir. Sonda sakinlər evlərinin özləri təmir etdirməli olurlar. Bizdə isə bütün məsələlər göz önündə olacaq. İnanıram ki, qurum az vaxt ərzində özünü doğruldaq, sakinlər bundan bəhrələncək”.

SMX-1646 xidmətindən daha çox sakin istifadə edir



Binəqədi Rayon İcra Hakimiyyətində rayon sakinlərinin qarşılaşdığı problemlərin həll edilməsi istiqamətində operativ tədbirlər həyata keçirmək, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək üçün yaradılmış Sakinlərin Müraciət Xidməti vətəndaşlarla operativ ünsiyyət qurulması, onların suallarının dərhal cavablandırılması və şikayət xarakterli müraciətlərinin qeydiyyata alınaraq icraata göndərilməsi baxımından çox faydalı və müvafiq xidmət növüdür. Belə ki, ötən il SMX-1646-ya daxil olan müraciətlərin statistikasına bu xidmətdən istifadə edən vətəndaşların sayının günü-gündən artdığını göstərir.

2014-cü ilin iyul ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyəti Sakinlərin Müraciət Xidmətinə (1646) daxil olan zənglərin sayı 3141, cavablandırılan zənglərin sayı 2684, birbaşa cavablandırılan zənglərin sayı 1975, yaradılan əks-əlaqələrin sayı 973, 1 operator üzrə zənglərin orta sayı 93, tərtib edilən şikayət vərəqlərinin sayı 695, icraçılıq səviyyəsi 98%, xidmət səviyyəsi 97,2% olub.

Şikayət xarakterli müraciətin 677-si və ya 98%-nin icrası təmin edilmiş, o cümlədən, 560-ı və ya 82,7%-i tam həll olunub, 6-sı və ya 0,9%-i qismən həll edilmiş, 111-i və ya 16,4%-nə müvafiq izahat verilərək həll edilmiş, 18-i və ya 2%-nin həlli icraatdadır.

İyul ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə, müraciətlərin 482-si sukanalizasiya, 103-ü lift problemləri, 23-ü qaz təchizatı, 29-u zibil və tullantılar, 17-si yolların yarasız olması, 17-si elektrik təchizatı, 5-i yaşllaşdırma işləri, 19-u isə məişət xarakterli digər məsələlərə əlaqədar olub.

Müraciət xidmətinin razılıqla qarşılayan sakinlər tərəfindən 32 təşəkkür müraciəti də qeydə alınıb.

Gənclər şahmat dərslərində iştirak etmişlər



Binəqədi Rayon Gənclər və İdman İdarəsi və YAP-ın Binəqədi şöbəsinin birgə təşkilatçılığı ilə avqustun 5-də “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın rayonda icrasının təmin edilməsi məqsədilə “Şahmat” dərslərinin bağlanış mərasimi keçirilmişdir. Şübhəsiz ki, bu cür tədbirlər yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilatı, onlar arasında şahmat idman növünün daha da inkişaf etdirilməsi istiqamətində görülən

tədbirlər diqqətə və qayğıdan danışımdır. O bildirmişdir ki, fiziki güc tələb edən idman növləri ilə yanaşı, intellektual idman növü olan şahmata yeniyetmə və gənclər arasında maraqlı gün-gündən artmaqdadır. İdarə rəisi qeyd etmişdir ki, bundan sonra da gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılacaq.

Qabil Qafarov çıxış edərək şahmat dərslərinin gənclərin məntiq və düşünmək qabiliyyətinin möhkəmləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb, bu idman növü-



əhəmiyyətli tədbirlərdəndir. Tədbirdə gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Qabil Qafarov, Binəqədi rayon 3 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbinin müəllimi Xəlilə Həsənova və gənclər iştirak etmişlər. Q.Bayramov ölkəmizdə idmana və idmançılara gə-

nün təbliğinin daha da genişləndiriləcəyini bildirmişdir. Şahmat dərslərini gənclərə həvəslə öyrədən Xəlilə Həsənova yaradılan şəraitə görə təşkilatçılara təşəkkürünü bildirmiş, yeniyetmələrin məşğələlərdə xüsusi fəallıq göstərdiklərini vurğulamışdır. Tədbir gənclər şahmatçılarının oyunu ilə davam etmişdir.

Binəqədi təmsilçiləri Avropa çempionatına hazırlaşır

ESMİRA

Respublikada idmanın inkişafında, uşaq və yeniyetmələrin bu sahəyə marağının artırılmasında idman klublarının rolu böyükdür. Ölkəmizdə fəaliyyət göstərən bələdiyyə idman ocaqlarında yüzlərlə yeniyetmə məşğul olur. Onlar müxtəlif idman növlərinin sirlərinə yiyələnir, təcrübə əldə edirlər.

Binəqədi qəsəbəsində yerləşən “Binəqədi-Favorit” idman klubunda güləş, boks, kikkboksinq, uşu-sanda və muay-tay üzrə bölmələr fəaliyyət göstərir. Hazırda burada 150-yə yaxın yeniyetmə 5 nəfər məşqçinin rəhbərliyi altında idmanın ayrı-ayrı növləri ilə məşğul olur.

İdman ocağının direktoru Rəşad İsayev bizimlə söhbətində “Binəqədi-Favorit” idman klubunun son illər qazandığı nailiyyətlərdən söz açıb. O, burada təcrübəli məşqçi-müəllimlərin çalışdığını, onların rəhbərliyi altında müxtəlif idman növləri üzrə perspektivli atletlərin ha-



zırladığını diqqətə çatdırıb. Klubun baş məşqçisi Elçin Eminov uşu-sanda üzrə 3 dəfə Avropa, 5 dəfə dünya çempionu adını qazanıb, dəfələrlə Azərbaycan çempionu olub. O, peşəkarlar arasında 16 görüş keçirib və onların da çoxundan qalib ayrılıb. Hazırda təcrübəli idmançı həm də məşqçiliklə məşğul olur, perspektivli uşaqlara idmanın sirlərini öyrədir.

E.Eminovun sözlərinə görə, idman klubunda yeniyetmə və gənclər böyük həvəslə idmanla məşğul olurlar: “İdman-

la məşğul olan gənclər zərərli vərdislərdən çəkinmir, asudə vaxtlarını səmərəli keçirirlər. Ölkəmizdə idman yüksək sürətlə inkişaf edir. Biz də, öz növbəmizdə, bu prosesə töhfə verməyə çalışırıq”.

İdman ocağının yetimləri ölkədaxili və beynəlxalq yarışlarda uğurla çıxış edərək mükafata layiq yerlər tutublar. Rumıniyanın paytaxtı Buxarest şəhərində uşu-sanda üzrə keçirilən XV Avropa çempionatında yığma komandanın heyətində “Binəqədi-Favorit” idman klubunun

təmsilçiləri – İsa Bayramov (48 kq, gənclər), Elçin Eminov (56 kq, kişilər) qüvvələrini sınayıblar. Onların hər ikisi qızıl medala layiq görülüb. Xatırladaq ki, E.Eminov ötetdiyi keçirilən analoji yarışda da birinci yerin sahibi olub.

Gənclər arasında qüvvələrini sınayan Taleh Əliyev (60 kq) və Məhərrəm Rüstəmli (80 kq) isə gümüş medal qazanıblar.

Bu günlərdə Hövsan Olimpiya-İdman Kompleksində yeniyetmələr arasında muay-tay üzrə Azərbaycan

birinciliyi keçirilib. Yarışda Binəqədi idmançıları da qalib adı uğrunda mübarizə aparıblar. Yekun nəticəyə görə, rayon idmançıları 8 qızıl, 5 gümüş və 6 bürünc medalla komanda hesabında birinci olublar.

Sentyabrda Polşada muay-tay üzrə Avropa çempionatı təşkil olunacaq. Həmin ay paytaxtımızda uşu-sanda üzrə klublararası Avrasiya çempionatı keçiriləcək. Binəqədi idmançıları hər iki yarışa məsuliyyətlə hazırlaşsınlar. “Binəqədi Rayon İcra Hakimiyyəti, gənclər və idman idarəsi Avropa çempionatına hazırlıqla bağlı bizə hərtərəfli dəstək göstərirlər. Ümumiyyətlə, rayonumuzda gənclərə xüsusi diqqətə yanaşırlar. Dövlətimizin apardığı gənclər siyasəti rayonumuzda uğurla həyata keçirilir. Biz gənclər də bu qayğıdan bəhrələnilir və göstərilən etimadı doğrultmağa çalışırıq. Çalışacağıq ki, növbəti mötəbər yarışlarda da Binəqədi idmançılarının xoş sorağı eşidilsin”, – deyər E.Eminov bildirdi.

ELAN
Hüseynov Məhəmməd Məsim oğlunun adına verilmiş bağın (Reyestr №005013013428) kupçası itdiyi üçün etibarsız sayılır.

→ xarici xəbərlər

Almaniyada qasırğa ciddi fəsadlar törədib

"Focus Online"-in məlumatına görə, Almaniyada dolu və ildırımın müşahidə edilən güclü qasırğa ciddi fəsadlar törədib. Münhendə leysan nəticəsində baş verən ardıcıl 3 avtomobil qəzasında 12 nəfər yaralanıb. Tübingendə zirzəmilər və magistral yollar su altında qalıb. Aramsız yağışlar Almaniyanın şərqində çayların məcrasından çıxmasına səbəb olub.

Sel sularına görə dəmiryol xətlərində hərəkət müvəqqəti olaraq dayandırılıb. Bavariya və ölkənin digər



şərq rayonlarında əlverişsiz hava şəraiti mal-qaranın tələf olmasına səbəb olub. Qasırğa regionun kənd təsərrüfatına 100 milyon avrodan çox ziyan vurub.

381 nəfər ölüb, 2 min nəfər isə yaralanıb

"Euronews"-un məlumatına görə, Çin Yunnan əyalətində 6,5 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 381-ə, yaralıların sayı isə 2 min nəfərə çatıb. Yeraltı təkanların episentri Caotun şəhərindən 24 kilometr cənub-qərbdə və 11 km dərinlikdə qeydə alınıb. Təbii fəlakət 30 min

tikilini yarasız vəziyyətə salıb, 12 min yaşayış evi isə tamamilə dağılıb. Fəlakət zonasında elektrik təchizatı və mobil rabitə əlaqəsi kəsilib. Güclü zəlzələ torpaq sürüşməsinə də səbəb olub. Çin televiziyasının məlumatına görə, bu, son 18 il ərzində Yunnan əyalətində qeydə alınan ən güclü zəlzələdir.



→ mədəniyyət

Vokalçıların Müslüm Maqomayev adına III beynəlxalq müsabiqəsinin konsertlərinə biletlər artıq satışa çıxarılıb

Oktyabrın 18-19-da Moskvanın "Krokus Siti Holl" səhnəsində keçiriləcək Vokalçılarının Müslüm Maqomayev adına III beynəlxalq müsabiqəsinin konsertlərinə biletlər artıq satışa çıxarılıb.

Müslüm Maqomayevin

Mədəni-Musiqi İrsi Fondunun rəsmi saytı xəbər verir ki, iki gün ərzində səhnəyə 9 ölkədən 15 gənc ifaçı çıxacaq. Coğrafi əhatəsi genişlənən müsabiqədə bu il iştirak arzusu ilə müraciət edən 18 ölkədən 9-u seçilib.

Türkiyənin tanınmış opera ifaçısı Bakıda konsert verir

"Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyində ölkəmizdə fəaliyyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün geniş konsert proqramı ilə çıxış edib.

"Barokko ariyalar axşamı" adlı konsert Türkiyənin Azərbaycanlı səfirliyinin dəstəyi ilə reallaşdı.

Konserti cəbhə bölgəsində şəhid olan əsgərlərimizin əziz xatirəsinə həsr etdiyini qeyd edən ifaçı gecədə yalnız şəhidlərə aid ariyalar səsləndirib.

Amerikada yaşayan dünyaca tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Spitsberqin müşayiəti ilə baş tutan konsert böyük maraq doğurub.

Yubileyə həsr olunmuş musiqi müsabiqəsi

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Əsrin müqaviləsi"-nin 20 illik yubileyi münasibətilə vokal və instrumental musiqi əsərlərinin müsabiqəsi elan edilib.

ARDNŞ-nin mətbuat xidmətindən bildirilib ki, müsabiqədə iştirak üçün yaş məhdudiyyəti qoyulmur. Qaliblər iki nominasiya – ən yaxşı vokal

əsəri və ən yaxşı instrumental əsər üzrə mükafatlandırılacaq. Hər iki nominasiya üçün təyin olunan mükafatın məbləği 5000 manatdır.

Müsabiqədə iştirak üçün müəllif haqqında məlumatları əks etdirən CV, musiqi əsərinin klaviri, iki ədəd fotosəkil və şəxsiyyət vəsiqəsinin surəti tələb olunur. Müsabiqəyə əsərlər CD variantında qəbul edilir.

→ maraqlı

Birinci Dünya müharibəsinin 100 illiyinə həsr olunmuş təqdimat

Londonda Birinci Dünya müharibəsinin 100 illiyinə həsr olunmuş instalyasiya təqdim olunub. Rəssam Pola Kammins və dizayner Tom Payperin təşəbbüsü ilə Tauera qalasının ətrafında əkilən keramik lələlər savaş qurbanlarını simvolizə edir. Müəlliflər əsəri "Blood Swept Lands and Seas of Red" ("Qan torpağı və dənizi boyadı") adlandırıblar.

Təşkilatçılar müharibə zamanı ölənlərin sayı qədər – 888346 lələ əkməyi planlaşdırırlar. Simvolik olaraq sonuncu gül 11 noyabr – 100 il öncə hərbi müdaxilələrin formal olaraq dayandırıldığı gün əkiləcək.

Avqustun 5-dən etibarən hər kəs dəyəri 25 funt sterlinq olan xatirə güllünü ala bilər. Əldə olunan pulun 10 faizi müharibədə zərər çəkmiş insanlara və hərbiçilərə kömək edən 6 təşkilatın hesabına köçürüləcək.

Sualtı hotel dəniz mühitini də öyrənəcək

Polşanın "Deep Ocean Technology" arxitektura şirkəti maraqlı bir sualtı hotel layihəsi hazırlayıb.

Hotelin Fars körfəzində inşası planlaşdırılır. Bir neçə hissədən ibarət diskşəkilli hotel

elmi-fantastik obyektə xatırladı. Burada sualtı mənzərəni seyr etmək üçün 20-dək otaq olacaq.

Plana görə, hotelin yuxarı hissəsində dəniz mühitini və yerli ekoloji sistemi öyrənən mərkəz yerləşəcək.

Tələbələr üçün qeyri-adi ev

Almaniyanın Karlsruhe Universitetinin tələbələri Kristian Zvik və Konstantin Jerabek qeyri-adi evin layihəsini hazırlayıblar.

"Roll It" adlandırılan boruşəkilli ev rolidlər üzərində qurulub. Özünəməxsus forma ilə malik olan ev çox asanlıqla

çevrilə bilər və bu zaman onun interyeri əsaslı şəkildə dəyişir. Belə ki, kreslo stola, tavan isə çarpayıya çevrilir.

Tələbələr üçün nəzərdə tutulan bu maraqlı layihədən müvəqqəti yay evi kimi də istifadə etmək mümkündür.

Hər iş üçün robotlar

Asimo artıq gənc deyil. Onun 18 yaşı var. Bu yaş robot üçün qocalıq sayılır.

"Euronews" telekanalı xəbər verir ki, Asimo (Advanced Step in Innovative Mobility) "Honda" konserinin mühəndisləri tərəfindən yaradılıb. Bu dəfə isə onlar Brüsseldə robotun modifikasiya olunmuş versiyasını təqdim ediblər və onu yeni məhsul adlandırdılar.

Yeni Asimo müxtəlif hərəkətlər etməyə imkan verən qurğularla təchiz olunub. Əgər əvvəllər onun elləri yalnız iki hərəkət etməyə qadir idisə, indi bu hərəkətlərin sayı 13-ə çatdırılıb. O, barmaqlarını sərbəst tərpədir, kifayət qədər

mürəkkəb tapşırıqları yerinə yetirməyi bacarır.

Bu robot, həmçinin, cəld yerimək imkanına malikdir. Pilyəkənləri ağızdan sürətdə qalxır, tullandır və qaçır. Lazım gəldikdə, saatda 9 kilometr sürət yığa bilir.

Bu gün robotlardan istifadə imkanları praktiki olaraq hüdudsuzdur. Əgər "Hondo robotiks" Asimonun yenilənmiş variantında yaşlı insanlara ev işlərində kömək göstərilməsini nəzərdə tutursa, Viskonsin ştatındakı fermaların birində robotun üzərinə daha ağır və çirkli işlər düşür. O, təvlini təmizləyir, heyvanlara yem verir, həmçinin onları gündəlik sağlama hazırlayır.

Vertebra

ONURĞA TİBB MƏRKƏZİ

Onurğa sütunu xəstəliklərinin korsetsiz, dərmanlı, əməliyyatsız müasir üsulla müalicəsi

Ünvan: 8-ci mkr., İbrahim Paşa Dadaşov küç. 71C (Bakı Tennis Akademiyasının yanı)

Tel.: +994 12 563 2757
+994 12 563 5653
Mob.: +994 50 571 9747

www.vertebra.onurğa.az

FAVORİT

FAVORİT

PEŞƏKAR İDMAN KLUBU

Binəqədi qəs. 2-ci mədən

070 055 651 10 09

Binəqədi Rayon İcra Hakimiyyətinin

Sakinlərin

Müraciət Xidməti

1646

Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az